

TEST: 2519#01#Y15#01 (500)

Test	2519#01#Y15#01 (500)
Fənn	2519 - Maşınqayırmanın iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Rəhmani F.P.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	34
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: «Maşınqayırmanın iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- ☐ Makroiqtisadiyyat
- ☐ Mezoiqtisadiyyat
- ☐ Meqoiqtisadiyyat
- ☒ Mikroiqtisadiyyat
- ☐ Makro və mezoiqtisadiyyat

Sual: «Maşınqayırmanın iqtisadiyyatı» kursunun obyektı hansıdır? (Çəki: 1)

- ☐ maşınqayırmada baş verən iqtisadi proseslərin qanunauyğunluqlarının öyrənilməsi;
- ☐ iqtisadi qanunların fəaliyyəti və təzahür formaları, optimal xərclə yüksək təsərrüfat

- nəticələrini təmin edən amillər, sahə iqtisadiyyatının tənzimləmə qayda və vasitələri;
- ☒ istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin ümumiliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan maşınqayırma müəssisələrin məcmusunu təşkil edən maşınqayırma sənaye sahəsi;
 - ☐ müəssisələrin dövlət tənzimlənməsi, məşğulluq problemləri;
 - ☐ mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi.
-

Sual: Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil: (Çəki: 1)

- ☐ sənayenin iqtisadiyyatı
 - ☐ aqrar-sənaye kompleksinin iqtisadiyyatı
 - ☐ maşınqayırmanın iqtisadiyyatı
 - ☐ nəqliyyatın iqtisadiyyatı
 - ☒ əməyin iqtisadiyyatı
-

Sual: Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil: (Çəki: 1)

- ☐ marketing
 - ☐ maliyyə
 - ☒ maşınqayırmanın iqtisadiyyatı
 - ☐ əməyin iqtisadiyyatı
 - ☐ menecment
-

Bölmə: 0102

Ad	0102
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: «Maşınqayırmanın iqtisadiyyatı» kursunun predmeti hansıdır? (Çəki: 1)

- ☐ istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin ümumiliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan müəssisələrin məcmusudur
- ☐ müəssisə birlikləri, sənaye sahələri, milli iqtisadiyyatın davamlı inkişaf məsələlərinin öyrənilməsidir
- ☐ müəssisələr, onların istehsal təsərrüfat fəaliyyəti və dövlət budcəsinin gəlirlərinin araşdırılmasıdır
- ☒ maşınqayırma sənayesində mövcud iqtisadi qanunların fəaliyyəti və təzahür formalarını, bazarın tələbatlarını ödəmək məqsədilə optimal xərclə yüksək təsərrüfat nəticələrini təmin edən amilləri, sahə iqtisadiyyatının tənzimləmə qayda və vasitələrini, sahənin səmərəlilik göstəricilərini yaxşılaşdırmaq üçün onun idarə edilməsinin metod və üsullarını öyrənməkdir
- ☐ mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ yüngül və yeyinti sənayesi sahələri
 - ☐ maşınqayırma və yeyinti sənayesi sahələri
 - ☐ kənd təsərrüfatı
 - ☒ maşınqayırma sənaye sahəsi
 - ☐ tikinti və nəqliyyat sahələri
-

Bölmə: 0201

Ad	0201
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansı aid deyil? (Çəki: 1)

- ☐ elektroenergetika sahəsi
 - ☒ yeyinti sənayesi
 - ☐ neft-kimiya sənayesi
 - ☐ maşınqayırma sahəsi
 - ☐ kimiya sənayesi
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin..... (Çəki: 1)

- ☐ alternatividir;
 - ☒ bələdçisidir;
 - ☐ təkamül başlanğıcıdır
 - ☐ nəticəsidir
 - ☐ texniki-iqtisadi göstərijisidir
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin.... (Çəki: 1)

- ☐ tərkib hissəsidir;
 - ☐ davamıdır;
 - ☒ maddi əsasıdır;
 - ☐ analoqudur;
 - ☐ mərhələlərindən biridir
-

Bölmə: 0202

Ad	0202
Suallardan	3
Maksimal faiz	3

Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırma: (Çəki: 1)

- ☐ istehsal vasitələri istehsal edən sahədir;
- ☐ əmək vasitələri istehsal edən sahədir;
- ☒ maşın və avadanlıqlar istehsal edən sahədir;
- ☐ əmək jisimləri istehsal edən sahədir;
- ☐ nəqliyyat və qurğular istehsal edən sahədir.

Sual: Maşınqayırma iqtisadiyyatın (Çəki: 1)

- ☐ müstəqil sahələrindən biridir;
- ☒ fondyaradan sahələrindən biridir;
- ☐ xammal bazalarından biridir;
- ☐ aqrar sektoruna xidmət edən sahəsidir
- ☐ mühüm istehsal infrastrukturudur

Sual: Maşınqayırmanın təkamül tarixinin başlanğıcı (Çəki: 1)

- ☐ elm məhsuldar qüvvələrin ünsürünə çevriləndə;
- ☐ elmi-texniki inqilabdan sonra;
- ☒ maşının maşınla istehsal olunduğu vaxtdan;
- ☐ elmlə texnika vəhdət təşkil etdiyi vaxtdan;
- ☐ elmi-texniki inqilaba qədər

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
- ☐ məhsulun aldığı iqtisadi təyinatına, işçi qüvvəsinin sayına, idarəçilik və təbəçilik əlamətinə, inkişaf səviyyəsinə görə;
- ☒ məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, idarəçilik və təbəçilik əlamətinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
- ☐ texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
- ☐ texnoloji istehsal üsuluna, məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə görə.

Sual: Sənaye sahələri hansı əlamətə görə təsnifləşdirilmir? (Çəki: 1)

- ☐ texnoloji istehsal üsuluna görə;
 - ☐ məhsulun aldığı iqtisadi təyinatına görə;
 - ☐ əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - ☐ iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - ☒ istehsal edilən məhsulların istehlak yerinə görə.
-

Sual: Maşınqayırma sahəsi nədir? (Çəki: 1)

- ☐ texniki xarakteristikasına görə həmcins materiallar istehlak edən müəssisələrin məcmusudur;
 - ☒ məhsulun iqtisadi təyinatı, texnoloji istehsal üsulu, heyətinin peşə tərkibinə görə eyni olan müəssisələrin məcmusudur.
 - ☐ istehsalın təşkili metodları və ictimai təşkili formaları oxşar olan müəssisələrin
 - ☐ eyni ərazidə yerləşən və müxtəlif məhsul istehsal edən müəssisələrin cəmi;
 - ☐ xammalı kompleks emal edən müəssisələrin məcmusudur;
-

Sual: Maşınqayırma sənayesi əmək bölgüsünün hansı formasında yaranmışdır? (Çəki: 1)

- ☒ xüsusi əmək bölgüsü;
 - ☐ ümumi əmək bölgüsü;
 - ☐ fərdi əmək bölgüsü;
 - ☐ texniki əmək bölgüsü;
 - ☐ texnoloji əmək bölgüsü;
-

Sual: Sənaye sahələri əmək predmetinə təsiretmə xarakterinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ hasilat və emal sənayesi;
 - ☐ hasilat sənayesi və balıq sənayesi;
 - ☐ yüngül və yeyinti sənayesi;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ «A» və «B» qrupuna daxil olan sənaye sahələri.
-

Sual: Sənaye sahələri məhsulun iqtisadi təyinatına görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ tikinti materialları və maşın və avadanlıqlar istehsalı sahələri;
 - ☒ istehsal vasitələri və istehlak şeyləri istehsal edən sahələr;
 - ☐ qida məhsulları və elektrik avadanlıqları istehsal edən sahələr;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ hasilat və emal sənayesi sahələri.
-

Sual: Aşağıdakılardan hansı hasilədici sənaye sahəsinə aid deyil? (Çəki: 1)

- ☐ neft hasilatı;
- ☐ apatit hasilatı;
- ☒ ağac məmulatları istehsalı;
- ☐ tikinti materialları istehsalı;

Sual: Hansı təsnifat əlamətinə görə sənaye müəssisələri hasilat və emal sənayesi qruplarına bölünür? (Çəki: 1)

- ☐ texnoloji istehsal üsuluna görə;
 - ☒ məhsulun aldığı iqtisadi təyinatına görə;
 - ☐ əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - ☐ iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - ☐ istehsal edilən məhsulların istehlak yerinə görə.
-

Sual: Hansı təsnifat əlamətinə görə sənaye müəssisələri hasiledici və emaledici qruplara bölünür? (Çəki: 1)

- ☐ idarəçilik və təbəçilik əlamətinə görə;
 - ☐ məhsulun aldığı iqtisadi təyinatına görə;
 - ☒ əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - ☐ iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - ☐ istehsal edilən məhsulların istehlak yerinə görə
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maşınqayırmanın sahə quruluşu nədir? (Çəki: 1)

- ☒ maşınqayırmanın tərkibinə daxil olan sahələr və istehsallar arasındakı kəmiyyət nisbətidir.
 - ☐ maşınqayırma sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrinin həcmi əks etdirən kəmiyyətdir.
 - ☐ maşınqayırma müəssisələri arasındakı qarşılıqlı kooperasiya əlaqələrini əks etdirən göstəricidir.
 - ☐ maşınqayırmanın digər sahələrlə əlaqələrinin əks etdirən göstəricidir.
 - ☐ maşınqayırmaya daxil olan müəssisələrin ardıcılığıdır
-

Sual: Aşağıdakı hansı göstəricilərdən maşınqayırmanın sahə quruluşunu təhlil etmək üçün istifadə edirlər? (Çəki: 1)

- ☐ maşınqayırma sahələrində çalışan işçilərin əmək məhsuldarlığı göstəricisindən;
 - ☐ maşınqayırma sahələrindəki fondverimi göstəricisindən
 - ☐ maşınqayırma sahələrinin rəqabət qabiliyyətlilik göstəricisindən;
 - ☐ maşınqayırma sənayesinin rentabellik göstəricisindən;
 - ☒ sahənin qabaqlama əmsalı.
-

Sual: Aşağıdakı hansı göstəricilərdən maşınqayırmanın sahə quruluşunu təhlil etmək üçün istifadə edilmir? (Çəki: 1)

- ☐ maşınqayırmanın ümumi məhsul buraxılışı həcmində ayrı-ayrı sahələrin məhsul buraxılışının xüsusi çəkisi;
 - ☒ maşınqayırma sahələrindəki fondverimi göstəricisindən;
 - ☐ maşınqayırmada işləyənlərin ümumi sayında bu və ya başqa sahədə işləyənlərin xüsusi çəkisi;
 - ☐ maşınqayırmanın əsas istehsal fondlarının ümumi dəyərində sahənin əsas istehsal fondları xüsusi çəkisi;
 - ☐ sahənin qabaqlama əmsalı.
-

Sual: Maşınqayırmanın sahə quruluşuna təsir edən amillər (Çəki: 1)

- ☐ istehsalın səmərəli təşkili formaları;
 - ☒ elmi-texniki tərəqqi, sahələrin inkişaf sürətləri, onların məhsullarına tələbin səviyyəsi;
 - ☐ əmək jisimlərindən məsrəf normaları;
 - ☐ istehsala xidmət sferalarının artım sürəti;
 - ☐ kombinələşmə və kooperasiyalaşdırmanın genişlənməsi
-

Sual: Maşınqayırmanın sahə quruluşuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqinin sürətinin artması;
 - ☐ istehsalın təmərküzləşmə səviyyəsinin yüksəlməsi;
 - ☐ istehsalın ixtisaslaşmasıdırılmasının dərinləşdirilməsi;
 - ☐ xalqın maddi rifahının və mədəni səviyyəsinin artımı;
 - ☒ idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi.
-

Sual: Hər hansı sənaye sahəsinin inkişaf sürəti necə hesablanır? (Çəki: 1)

- ☐ sahənin planlaşdırılan inkişaf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;
 - ☐ hər hansı sənaye sahəsinin inkişaf sürətinin sənayenin bütünlükdə inkişaf sürətinə nisbəti kimi;
 - ☒ sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;
 - ☐ sənayenin bütünlükdə inkişaf sürətinin əsas fondların dəyərinə nisbəti kimi;
 - ☐ sənayenin bütünlükdə inkişaf sürətinin əmək məhsuldarlığına nisbəti kimi.
-

Sual: Sənaye müəssisələrinin hansı təsnifat əlamətinə görə sahəyə xas olan əsas və dövriyyə fondlarının quruluşlarındakı ümumilik və fərqlər, sahənin istehsal etdiyi məhsulun material, enerji, əmək və elm tutumluğunun dərəcəsi, istehsal tiplərindən hansının üstünlüyü və istehsalın ictimai təşkili forması və səviyyəsi nəzərə alınır? (Çəki: 1)

- ☐ idarəçilik və təbəçilik əlamətinə görə;
 - ☐ məhsulun aldığı iqtisadi təyinatına görə;
 - ☐ əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - ☒ iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - ☐ istehsal edilən məhsulların istehlak yerinə görə
-

Bölmə: 0303

Ad	0303
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maşınqayırma sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab vermir? (Çəki: 1)

- ☐ həmcins xammal və material istehlak edirlər;
- ☐ xüsusi peşə-ixtisas tərkibinə malik mühəndis-texniki və fəhlə kadrlara malik olurlar;
- ☐ oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal üsulu tətbiq edirlər;
- ☐ məhsulları eyni iqtisadi təyinat alır;
- ☒ iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənir

Sual: Maşınqayırma sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab verməlidir? (Çəki: 1)

- ☐ həmcins xammal və material istehlak etmirlər;
- ☐ yalnız səhmdar cəmiyyət formasında yaradılırlar;
- ☒ oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal üsulu tətbiq edirlər;
- ☐ xüsusi peşə-ixtisas tərkibinə malik mühəndis-texniki və fəhlə kadrlara malik olurmurlar;
- ☐ iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənirlər.

Sual: Sahənin bütünlükdə sənayeni (və ya digər sahəni) inkişaf sürətinə görə qabaqlama əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ sahənin planlaşdırılan inkişaf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;
- ☒ hər hansı sənaye sahəsinin inkişaf sürətinin sənayenin bütünlükdə inkişaf sürətinə nisbəti kimi;
- ☐ sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;
- ☐ sənayenin bütünlükdə inkişaf sürətinin əsas fondların dəyərində nisbəti kimi;
- ☐ sənayenin bütünlükdə inkişaf sürətinin əmək məhsuldarlığına nisbəti kimi.

Bölmə: 0401

Ad	0401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maşınqayırmada idarəetmə nədir? (Çəki: 1)

- ☒ əvvəlcədən nəzərdə tutulmuş və dərk edilmiş məqsədə nail olmaq üçün əmək kollektivinə, onların fəaliyyətinin təşkili və uzlaşdırılması işinə məqsədyönlü təsiretmə tədbirləridir
 - ☐ bazardakı tələbi öyrənib, onu ödənilməsi üzrə fəaliyyətidir
 - ☐ qanunvericilikdə nəzərdə tutulmuş bütün fəaliyyət növlərinin məcmusudur
 - ☐ əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əməyin təşkilinin təkmilləşdirilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;
 - ☐ sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbətidir.
-

Sual: Maşınqayırma müəssisəsində idarəetmə funksiyaları hansılardır? (Çəki: 1)

- ☐ mərkəzləşmə və qeyri-mərkəzləşmə formalarının optimal uzlaşdırılması
 - ☒ planlaşdırma, təşkilətmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət;
 - ☐ hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması, operativ tənzimləmə və dispetçerləşdirmə, stimullaşdırma
 - ☐ icarənin demokratikləşdirilməsi, planlaşdırma, təşkilətmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət
 - ☐ bazarda tələbatın müəyyənləşdirilməsi, bazarın segmentləşdirilməsi, inzibati və iqtisadi metodların tətbiqi
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisəsində idarəetmə funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ planlaşdırma
 - ☐ təşkilətmə
 - ☐ operativ tənzimləmə
 - ☐ uçot və nəzarət
 - ☒ əməyin stimullaşdırılması
-

Sual: İdarəetmənin metodları hansılardır? (Çəki: 1)

- ☒ inzibati, iqtisadi, sosial-psixoloji;
 - ☐ inzibati; texnoloji;
 - ☐ iqtisadi; təşkilatı;
 - ☐ sosial-psixoloji, texnoloji;
 - ☐ iqtisadi; texnoloji, operativlik
-

Sual: İdarəetmə prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ İdarəetmədə əmək bölgüsü;
 - ☐ Təkbəşinacılıq;
 - ☐ Ədalət prinsipi;
 - ☐ Təşəbbüskarlıq;
 - ☒ koordinasiya.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ intizam prinsipi;
- ☒ ahəngdarlıq prinsipi;
- ☐ qayda prinsipi;
- ☐ ədalət prinsipi;
- ☐ istiqamətlərin vəhdəti prinsipi.

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aiddir? (Çəki: 1)

- ☐ avtomatlaşdırma və mexanikləşdirmə prinsipi;
- ☒ səlahiyyət və məsuliyyət prinsipi;
- ☐ düzxətlik prinsipi;
- ☐ ahəngdarlıq prinsipi;
- ☐ paralellik prinsipi.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdarəetmə aparatının ən geniş yayılmış sxemi hansıdır? (Çəki: 1)

- ☐ xətti;
- ☐ funksional;
- ☒ xətti-funksional;
- ☐ matris sxemi;
- ☐ məqsədli-proqram.

Sual: İdarəetmə sistemi: (Çəki: 1)

- ☐ idarəetmə subyekti ilə idarə olunan obyektin məcmusudur;
- ☐ idarəetmə qərarlarının və idarəetmə kadrlarının məcmusudur;
- ☐ idarəetmənin strukturu, idarəetmə qərarlarının, idarəetmə kadrlarının məcmusudur;
- ☐ idarəetmə məqsədlərinin, idarəetmədə istifadə olunan texnikanın, idarəetmə qərarlarının məcmusudur;
- ☒ idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.

Sual: İdarəetmədə qəşiyə qoyulan məqsədlər hansı tələbə cavab verməyə bilər? (Çəki: 1)

- ☐ məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
- ☐ real olması (yerinə yetirilməsinin mümkün olması);
- ☒ təhcizatçıların mənafeyinə tabe olması;

- ☐ icraçılar üçün aydın olması;
 - ☐ çevik olması.
-

Sual: İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ matris sxemi;
 - ☐ koordinasiya;
 - ☐ Təşəbbüskarlıq;
 - ☒ məqsədlərin müəyyən edilməsi;
 - ☐ lisenziyalasdırma.
-

Sual: Bunlardan hansı müəssisənin idarəetmə mexanizminə aid olunmur? (Çəki: 1)

- ☐ idarəetmə prinsipləri və funksiyaları;
 - ☐ idarəetmənin funksional quruluşu;
 - ☒ istehsal fəaliyyətinin lisenziyalasdırılması;
 - ☐ iqtisadi və hüquqi qanunlar və məhdudiyyətlər;
 - ☐ məlumatlar və onların işlənmə üsulları.
-

Sual: İdarəetmənin hansı prinsipinə görə işçi çox yerdən deyil, özünün tabe olduğu şəxsdən əmr almalıdır? (Çəki: 1)

- ☐ İdarəetmədə əmək bölgüsü prinsipi;
 - ☐ Səlahiyyət və məsuliyyət prinsipi;
 - ☒ Təkbəşnaçılıq prinsipi;
 - ☐ İntizam prinsipi;
 - ☐ İstiqamətlərin vəhdəti prinsipi.
-

Sual: İdarəetmənin hansı prinsipinə görə işçilər və maddi resurslar lazım olan vaxtda öz yerlərində olmalıdırlar? (Çəki: 1)

- ☐ İntizam prinsipi;
 - ☐ Mərkəzləşdirmə prinsipi;
 - ☐ Ədalət prinsipi;
 - ☐ Səlahiyyət və məsuliyyət prinsipi;
 - ☒ Qayda prinsipi.
-

Sual: İdarəetmənin hansı prinsipi heyət üzvlərinin mənafeələrinin vəhdətinin nəticəsidir? (Çəki: 1)

- ☐ Təşəbbüskarlıq prinsipi;
 - ☒ Korporativ (müttəfiqlik) əhval-ruhiyyəsi prinsipi;
 - ☐ Şəxsi mənafeələrin ümumi mənafeyə tabe olması prinsipi;
 - ☐ Səlahiyyət və məsuliyyət prinsipi;
 - ☐ Heyət üçün iş yerinin stabilliyi prinsipi.
-

Sual: İdarəetmənin hansı prinsipinə görə hər bir işçiyə fərq qoyulmadan və həm də hörmətlə münasibət göstərməlidir? (Çəki: 1)

- ☐ Səlahiyyət və məsuliyyət prinsipi;

- ☐ İdarəetmədə əmək bölgüsü prinsipi;
- ☐ Təşəbbüskarlıq prinsipi;
- ☒ Ədalətlik prinsipi;
- ☐ Heyətin mükafatlandırılması prinsipi.

Sual: Maşınqayırma müəssisələrində idarəetmə prosesinin mərhələləri hansıdır? (Çəki: 1)

- ☐ proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
- ☒ planlaşdırma, planların reallaşdırılması və nəzarət;
- ☐ təşkil, idarəetmə, tənzimləmə;
- ☐ planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
- ☐ təşkil etmə, stimullaşdırma, nəzarət.

Sual: İdarəetmə funksiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ idarəetmə məqsədlərinin və istehsalın təşkili prinsiplərinin məcmusu başa düşülür
- ☐ idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa düşülür;
- ☐ idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;
- ☐ idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;
- ☒ idarəetmə vəzifələrini yerinə yetirmək üsulları və vasitələrinin məcmusu başa düşülür.

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Plan nədir? (Çəki: 1)

- ☒ məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir;
- ☐ müəssisənin inkişafı üçün zəruri olan sənədlərin məjmusudur;
- ☐ uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- ☐ dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;
- ☐ perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur.

Sual: Proqram nədir? (Çəki: 1)

- ☐ proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;
 - ☒ dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
 - ☐ elmi jəhətdən formalaşdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növüdür;
 - ☐ strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur;
 - ☐ məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət növüdür.
-

Sual: Proqnoz nədir? (Çəki: 1)

- ☒ perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur;
 - ☐ idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının məcmusudur;
 - ☐ yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
 - ☐ yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
 - ☐ istehsal müəssisəsinin öz gücünü və bazarda baş verən tələb və təklifi tam şəkildə hesablayaraq, öz qarşısına elmi əsaslı olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənləşdirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədləşdirilməsidir;
-

Sual: Əmtəəlik məhsula daxil edilmir: (Çəki: 1)

- ☐ reallaşdırılmış məhsul;
 - ☐ plan ilinin əvvəli üçün hazır məhsul qalığı;
 - ☐ plan ilinin axırı üçün hazır məhsul qalığı;
 - ☐ ilin əvvəli və axırı üçün pulu ödənilməyən satılmış məhsul;
 - ☒ bitməmiş istehsal qalığının dəyişməsi.
-

Sual: Maşınqayırma müəssisələrində istehsal proqramında: (Çəki: 1)

- ☐ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ☒ ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;

- ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisələrinin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur? (Çəki: 1)

- ☒ paralellik prinsipi;
 - ☐ komplekslik prinsipi;
 - ☐ sabillik prinsipi
 - ☐ qənaətlilik prinsipi;
 - ☐ prioritetlərin müəyyən olunması prinsipi;
-

Sual: Aşağıdakı əlamətlərdən hansından planların növlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- ☐ əhatə etdiyi dövrə görə;
 - ☐ funksional baxımdan;
 - ☒ istehsalın həcminə görə;
 - ☐ idarəetmə iyerarxiyasına görə;
 - ☐ planlaşdırma iyerarxiyasına görə.
-

Sual: İstehsal proqramının natural göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul;
 - ☐ ümumi məhsul;
 - ☐ reallaşdırılmış məhsul;
 - ☒ məhsulun nomenklaturası;
 - ☐ xalis məhsul;
-

Sual: Planlaşdırmanın iyerarxiyası əlamətinə görə planlar hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ taktiki, analitik, operativ;
 - ☒ strateji, taktiki, operativ;
 - ☐ taktiki, funksional, strateji;
 - ☐ funksional, analitik, çevik;
 - ☐ strateji, direktiv, indikativ.
-

Sual: Aşağıdakılardan hansı planlaşdırmanın metodlarına aiddir? (Çəki: 1)

- ☐ iqtisadi təhlil metodu;
 - ☐ funksional metod;
 - ☐ inzibati metod;
 - ☐ sosial-psixoloji metod;
 - ☒ normativ metod.
-

Sual: Planlaşdırmanın üsulları hansılardır? (Çəki: 1)

- ☐ induksiya, deduksiya,
- ☐ analiz, sintez,
- ☐ xətti, funksional,

- ☐ təşkilətmə, nəzarət,
 - ☒ balanas, normativ.
-

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ əmtəəlik məhsul;
 - ☐ 1 manatlıq əmtəəlik məhsula çəkilən xərc;
 - ☐ əsas istehsal fondlarının tərkibi;
 - ☐ dövriyyə vəsaitlərinin dəyəri;
 - ☐ məhsulun maya dəyəri.
-

Sual: Maşınqayırmanın inkişaf planında istifadə edilməyən norma hansıdır? (Çəki: 1)

- ☐ kəmiyyət;
 - ☐ keyfiyyət;
 - ☐ natural;
 - ☐ dəyər;
 - ☒ inzibati
-

Sual: Funksional əlamətə görə planlar hansı növlərə ayrılır? (Çəki: 1)

- ☐ qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
 - ☐ strateji, taktiki, operativ planlar;
 - ☒ satış, istehsal, maddi-texniki təminat planlar;
 - ☐ plan, proqram, proqnoz;
 - ☐ inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ təşkilati metodu;
 - ☐ təcrübi-eksperimental metodu;
 - ☐ inzibati metodu;
 - ☐ iqtisadi metodu;
 - ☒ ekspert qiymətləndirmə metodu.
-

Sual: Sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasında istifadə olunan ən əhəmiyyətli metod hansıdır? (Çəki: 1)

- ☐ təşkilati metodu;
 - ☒ balans metodu;
 - ☐ inzibati metodu;
 - ☐ iqtisadi metodu;
 - ☐ ekspert qiymətləndirmə metodu.
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	9
Maksimal faiz	9

Sual: Bunlardan hansı idarəetmənin iqtisadi metodunun mexanizminə aid olunmur?

(Çəki: 1)

- ☐ gəlir və mənfəət;
- ☐ vergi;
- ☐ qiymət;
- ☒ təlimat;
- ☐ əmək haqqı.

Sual: Aşağıdakılardan hansı idarəetmənin inzibati metodun təsir vasitələrinə aid edilmir?

(Çəki: 1)

- ☐ göstərişlər;
- ☒ əxlaq normaları;
- ☐ qayda;
- ☐ normativlər;
- ☐ qərar.

Sual: Maşınqayırma müəssisələrində idarə etmə mexanizminin hansı təşkilati quruluşunda idarəetməni bütünlükdə müəyyən kollektivə başçılıq edən xətti rəhbərlər həyata keçirir, onlara işə ayrı-ayrı qərarları hazırlayarkən ixtisaslaşmış funksional aparat kömək edir? (Çəki: 1)

- ☐ matrisa quruluşu;
- ☒ qərargah quruluşu;
- ☐ funksional quruluşu;
- ☐ xətti quruluşu;
- ☐ proqram məqsədli və çevik quruluşu.

Sual: Maşınqayırma müəssisələrində idarə etmə mexanizminin hansı təşkilati quruluşunda obyektlər üzrə rəhbərlərin ayrılır və bunlardan hər biri həmin obyektin idarə edilməsi ilə əlaqədar olan bütün qərarları işləyib hazırlayır və qəbul edir? (Çəki: 1)

- ☐ qərargah quruluşu;
- ☐ matrisa quruluşu;
- ☒ xətti quruluş;
- ☐ funksional quruluş;
- ☐ proqram məqsədli və çevik quruluş.

Sual: Maşınqayırma müəssisələrində idarə etmə mexanizminin hansı təşkilati quruluşunda kollektivin idarə edilməsinə dair bütün iş növləri müxtəlif funksional bölmələr arasında bölüşdürülür və bu bölmələrdən hər biri müəyyən işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ xətti quruluş;
- ☐ matrisa quruluşu;
- ☐ qərargah quruluşu;

- ☐ proqram məqsədli və çevik quruluş;
 - ☒ funksional quruluş.
-

Sual: İdarəetmə prosesi nədir? (Çəki: 1)

- ☐ rəhbər kadrların və mütəxəssislərin seçilməsi və yerləşdirilməsi, onların əməyinin təşkili, əməyin iyerarxiyası və funksional bölgüsünün formalaşması, idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işçilərin sayının müəyyən olunması, müəssisənin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi kimi əməliyyatlar kompleksi başa düşülür;
 - ☐ müəssisənin qarşısında qoyulmuş sosial-iqtisadi məqsədlərə nail olmanın yolları və metodlarını müəyyənləşdirilməsi, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi başa düşülür;
 - ☐ gələcəkdə həyata keçiriləcək fəaliyyətin parametrlərinin müəyyən edilməsi, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün layihələrin hazırlanması, müəssisələrin yaradılması proseslərinin məcmusu başa düşülür;
 - ☐ işçilərin peşə-ixtisas tərkibinin müəyyənləşdirilməsi, əmək məhsuldarlığına təsir edən amillərin araşdırılması, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi kimi ardıcıl əməliyyatların məcmusu başa düşülür;
 - ☒ idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa düşülür;
-

Sual: Strategiya nədir? (Çəki: 1)

- ☐ perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məjmusudur;
 - ☐ dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məjmusudur;
 - ☒ uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının məjmusudur;
 - ☐ müəssisənin istehsal və maliyyə planlarının məjmusudur;
 - ☐ məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məjmusunu özündə əks etdirən sənəddir.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin əsas funksiyası olan planlaşdırmanın əhatə etdiyi mərhələlərə aid deyil? (Çəki: 1)

- ☐ məqsədlərin müəyyən edilməsi mərhələsi;
 - ☐ problemin təhlili və proqnozlaşdırma mərhələləri;
 - ☐ alternativ variantların müəyyən olunması mərhələsi;
 - ☐ qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələsi;
 - ☒ istehsal prosesinin ünsürləri arasında kooperasiyasının yaradılması mərhələsi.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə

aid deyil? (Çəki: 1)

- ☐ işçilərin əməyə maraqlarının və yaradıcılıq təşəbbüslərinin artırılması;
- ☐ müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi;
- ☐ işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsiri
- ☐ əxlaq normaları və tərbiyəvi motivlər;
- ☒ əməyin normalaşdırılması.

Bölmə: 0502

Ad	0502
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal proqramması hansı amillərlə əsaslandırılır? (Çəki: 1)

- ☒ istehsal ediləcək məhsula bazardakı tələbin həcmi, istehsal güclərindən istifadə səviyyəsi, yeni istehsal güclərinin işə salınması və əsaslı tikinti işləri üzrə nəzərdə tutulan tədbirlər.
- ☐ istehsal ediləcək məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların quruluşu
- ☐ müəssisənin istehsal gücü, maddi-texniki təminat səviyyəsi, beynəlxalq əlaqələri, innovasiya fəaliyyəti, idarətemə işçilərinin sayı
- ☐ istehsal meydançalarının sahəsi, alınacaq xammalın həcmi, cəlb ediləcək kreditlərin məbləği,
- ☐ məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların texniki səviyyəsi, alınacaq materialların keyfiyyəti.

Sual: Fondverimi göstəricisinin səviyyəsinin artırılması tapşırıqları müəssisənin inkişaf planının hansı bölməsinə aiddir? (Çəki: 1)

- ☒ istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
- ☐ məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
- ☐ məhsulun istehsalı və reallaşdırılması planı;
- ☐ maliyyə planı;
- ☐ investisiya və yeni texnikanın tətbiqi planı.

Sual: Maşınqayırma müəssisələrində istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- ☐ giriş istehsal gücündən;
 - ☒ orta illik istehsal gücündən;
 - ☐ çıxış istehsal gücündən;
 - ☐ rentabellik normasından;
 - ☐ rentabellik indeksindən;
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisələrində planlaşdırmanın metodlarına aid deyil? (Çəki: 1)

- ☐ "Nail olunmuş səviyyədə" planlaşdırma;
 - ☐ iqtisadi-statistik metodlar;
 - ☒ təcrübi-eksperimental metodu;
 - ☐ normativ metod;
 - ☐ balans merodu.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisəsinin inkişaf planının bölmələrinə aid deyil? (Çəki: 1)

- ☐ investisiya və yeni texnikanın tətbiqi planı;
 - ☐ əmək haqqı və kadrlar planı;
 - ☒ sığorta işinin planı;
 - ☐ məhsulun istehsalı və reallaşdırılması planı;
 - ☐ əmək kollektivinin sosial inkişaf planı.
-

Sual: Maşınqayırma müəssisələrində satışın proqnozlaşdırılması metodlarına aid deyil? (Çəki: 1)

- ☐ müxtəlif struktur rəhbərlərinin sorğusu əsasında proqnozlaşdırma;
 - ☐ müəssisənin ticarət agentlərinin və onun satış bölmələrinin rəhbərlərinin qiymətləndirmələri əsasında proqnozlaşdırma;
 - ☒ müəssisədəki avadanlıqların məhsuldarlığının qiymətləndirilməsi əsasında proqnozlaşdırma;
 - ☐ satışın həjmində dəyişikliklərə səbəb olan meyllər əsasında proqnozlaşdırma;
 - ☐ müəssisənin bazardakı satış payı əsasında proqnozlaşdırma.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin maliyyə planında nəzərə alınmır? (Çəki: 1)

- ☐ müəssisənin pul mədaxili;
 - ☐ müəssisənin pul məxarici;
 - ☐ büdcə ilə hesablaşmalar;
 - ☒ fondveriminin planlaşdırılması;
 - ☐ bank və digər subyektlərlə hesablaşmalar.
-

Sual: Operativ-istehsal planlaşdırılması? (Çəki: 1)

- ☒ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - ☐ müəssisədə istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirləri özündə əks etdirir;
 - ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları özündə əks etdirir;
 - ☐ müəssisədə mənfəət və rentabellik planlaşdırılmasını özündə əks etdirir;
 - ☐ müəssisədə yeni bölmələrin tikintisi, elmi-tədqiqat işlərinin aparılması, innovasiya işləmələri, yeni məhsulların mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s. üzrə tapşırıqları özündə əks etdirir;
-

Sual: Maliyyə planında: (Çəki: 1)

- ☐ ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - ☒ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
-

Sual: Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda: (Çəki: 1)

- ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - ☒ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Planlaşdırmanın fasiləsizliyi: (Çəki: 1)

- ☐ istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir;
 - ☒ uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir;
 - ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - ☐ hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir;
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Planlaşdırmanın kompleksliliyi: (Çəki: 1)

- ☐ istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir;
- ☐ uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir;
- ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- ☐ demək müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
- ☒ hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması.

Sual: Sənaye müəssisələrində elmi cəhətdən əsaslandırılmış normaların işlənilib hazırlanmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ analitik-hesablama və iqtisadi metodlar;
 - ☐ təcrübi-eksperimental və təşkilati metodlar;
 - ☐ iqtisadi və tənzimləyici metodlar;
 - ☒ analitik-hesablama və təcrübi-eksperimental;
 - ☐ təcrübi-eksperimental və inzibati metodlar;
-

Sual: İndikativ planlaşdırmanın hansı funksiyası istehsalın iqtisadi cəhətini qiymətləndirmək, təhlil etmək, ümumiləşdirmək üçün meyar və göstəricilər sisteminin işlənilib hazırlanması işini icra edir? (Çəki: 1)

- ☐ strateji;
 - ☐ operativ;
 - ☐ tənzimləyici;
 - ☒ təshihedici;
 - ☐ məlumatverici;
-

Sual: İndikativ planlaşdırmanın hansı funksiyası sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasından ibarətdir? (Çəki: 1)

- ☒ strateji;
 - ☐ operativ;
 - ☐ tənzimləyici;
 - ☐ təshihedici;
 - ☐ məlumatverici;
-

Sual: Aşağıdakılardan hansı indikativ planlaşdırmanın funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ strateji;
 - ☒ operativ;
 - ☐ tənzimləyici;
 - ☐ təshihedici;
 - ☐ məlumatverici;
-

Sual: Seçilmiş prioritetlər üzrə lazımi vəzifələri tamamilə və həm də sürətlə həll etmək üçün zəruri olan iqtisadi şəraitin yaradılması və onun elmi cəhətdən əsaslandırılması indikativ planlaşdırmanın hansı funksiyasına aiddir? (Çəki: 1)

- ☐ strateji;
 - ☐ operativ;
 - ☒ tənzimləyici;
 - ☐ təshihedici;
 - ☐ məlumatverici;
-

Sual: Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ analitik-hesablama metodu;
- ☐ təcrübi-eksperimental metodu;

- ☐ iqtisadi metodu;
- ☒ balans metodu;
- ☐ inzibati metodu;

Bölmə: 0503

Ad	0503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maşınqayırmanın istehsal proqramının göstəricilər sistemində nələr aiddir? (Çəki: 1)

- ☐ rəqiblərin istehsal gücü, bazardakı məhsulların keyfiyyəti, əmək məhsuldarlığı
- ☐ rəqiblərin illik dövriyyəsi, əmək haqqı fondu, işçi heyətinin sayı və əmək məhsuldarlığı
- ☒ ümumi məhsul, əmtəəlik məhsulun həcmi, realizə olunmuş məhsul
- ☐ mövcud və potensial istehsal gücü, faktiki və potensial satış həcmi
- ☐ işçilərin sayı, məhsul nomenklaturası, keyfiyyəti, qiyməti və maya dəyəri

Sual: Maşınqayırma müəssisələrində normaların işlənilib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ qənaətlilik, kompleks və funksional;
- ☐ analitik-hesablama, funksional və qənaətlilik;
- ☐ iqtisadi, texnologiya və operativ;
- ☐ məmulat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
- ☒ analitik-hesablama, təcrübə-eksperimental və statistik.

Sual: Aşağıdakılardan hansı müəssisənin inkişaf planının əsas bölməsi olan «İstehsalın iqtisadi səmərəliliyinin artırılması» planında nəzərə alınmır? (Çəki: 1)

- ☐ kadrlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- ☐ əsas fondlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- ☒ ayrı-ayrı məhsulların istehsalı üzrə tapşırıqlar;
- ☐ dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- ☐ investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;

Sual: Aşağıdakılardan hansı operativ-istehsal planlaşdırılmasının vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal proqramının və müəssisənin inkişaf planının digər göstəricilərinin vaxta görə yerinə yetirilməsinin dəqiqləşdirilməsi;
- ☐ yerinə yetirilməsi müddətləri göstərilməklə tapşırıqların konkretləşdirilməsi və sex, sahə, briqada və iş yerlərinə göndərilməsi;
- ☒ müəssisənin mənfəətinin bölgüsü qaydalarının hazırlanması;
- ☐ əlaqəli sex, sahə, briqada və iş yerlərinin fəaliyyətlərinin əlaqələndirilməsi;

- ☐ istehsal prosesinin gedişinə nəzarət və onun tənzimlənməsi.

Sual: "Nail olunmuş səviyyədə" planlaşdırma: (Çəki: 1)

- ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
- ☒ istehsal-təsərrüfat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstərijilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır;
- ☐ planların tərtib olunmasının elmi bazası olan norma və normativlərə əsaslanır;
- ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
- ☐ müəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən.

Bölmə: 0601

Ad	0601
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırmanın istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- ☒ kəmiyyət və keyfiyyət göstəriciləri;
- ☐ texnolojilik göstəriciləri;
- ☐ məhsulun estetik göstəriciləri;
- ☐ iqtisadi göstəricilər;
- ☐ standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri

Sual: Maşınqayırmanın istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan kəmiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun həcmi;
- ☐ əmək haqqı fondu;
- ☐ realizə olunmuş məhsulun həcmi;
- ☒ əmək məhsuldarlığı;
- ☐ mənfəətin kütləsi.

Sual: Maşınqayırmanın istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan keyfiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ fondverimi göstəricisi;
- ☐ materialtutumu göstəricisi;
- ☐ rentabellik səviyyəsi;

- ☐ əmək məhsuldarlığı;
- ☒ mənfəətin kütləsi.

Bölmə: 0602

Ad	0602
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ əmtəəlik məhsul;
- ☐ 1 manatlıq əmtəəlik məhsula çəkilən xərc;
- ☐ əsas istehsal fondlarının tərkibi
- ☐ dövriyyə vəsaitlərinin dəyəri
- ☐ məhsulun maya dəyəri.

Sual: Əmtəəlik məhsula daxil edilmir: (Çəki: 1)

- ☐ reallaşdırılmış məhsul;
- ☐ plan ilinin əvvəli üçün hazır məhsul qalığı;
- ☐ plan ilinin axırı üçün hazır məhsul qalığı
- ☐ ilin əvvəli və axırı üçün pulu ödənilməyən satılmış məhsul;
- ☒ bitməmiş istehsal qalığının dəyişməsi.

Sual: İstehsal proqramması hansı amillərlə əsaslandırılır? (Çəki: 1)

- ☒ istehsal ediləcək məhsula bazardakı tələbin həcmi, istehsal güclərindən istifadə səviyyəsi, yeni istehsal güclərinin işə salınması və əsaslı tikinti işləri üzrə nəzərdə tutulan tədbirlər.
- ☐ istehsal ediləcək məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların quruluşu
- ☐ müəssisənin istehsal gücü, maddi-texniki təminat səviyyəsi, beynəlxalq əlaqələri, innovasiya fəaliyyəti, idarəetmə işçilərinin sayı
- ☐ istehsal meydançalarının sahəsi, alınacaq xammalın həcmi, cəlb ediləcək kreditlərin məbləği,
- ☐ məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların texniki səviyyəsi, alınacaq materialların keyfiyyəti

Bölmə: 0603

Ad	0603
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒

Sual: Maşınqayırmanın istehsal proqramının göstəricilər sistemində nələr aiddir? (Çəki: 1)

- ☐ rəqiblərin istehsal gücü, bazardakı məhsulların keyfiyyəti, əmək məhsuldarlığı
- ☐ rəqiblərin illik dövriyyəsi, əmək haqqı fondu, işçi heyətinin sayı və əmək məhsuldarlığı
- ☒ ümumi məhsul, əmtəəlik məhsulun həcmi, realizə olunmuş məhsul
- ☐ mövcud və potensial istehsal gücü, faktiki və potensial satış həcmi
- ☐ işçilərin sayı, məhsul nomenklaturası, keyfiyyəti, qiyməti və maya dəyəri

Sual: Maşınqayırma müəssisələrdə istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- ☐ giriş istehsal gücündən;
- ☒ orta illik istehsal gücündən;
- ☐ çıxış istehsal gücündən;
- ☐ rentabellik normasından
- ☐ rentabellik indeksindən;

Sual: İstehsal proqramında: (Çəki: 1)

- ☐ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ☒ ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.

Bölmə: 0701

Ad	0701
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan hansı ETT-nin istiqaməti deyil? (Çəki: 1)

- ☐ mexanikləşdirmə
- ☐ mütərəqqi texnologiyanın yaradılması
- ☒ struktur dəyişiklikləri, yeni müəssisələrin yaradılması

- ☐ elektrifikasi, yeni enerji növlərinin tapılması
 - ☐ sənayenin kimyalaşdırılması
-

Sual: Hansı sahə ETT-nin maddi əsası və bələdçisidir? (Çəki: 1)

- ☐ yüngül
 - ☐ yeyinti
 - ☒ maşınqayırma
 - ☐ metallurgiya
 - ☐ yanacaq
-

Sual: Maşınqayırmada elmi-texniki tərəqqinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ istehsalının elektrifikasi, təmərküzləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması
 - ☐ istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması və kimyalaşdırılması
 - ☐ istehsalın təmərküzləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - ☒ istehsalının elektrifikasi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - ☐ sənaye istehsalının elektrifikasi, təmərküzləşdirilməsi və ixtisaslaşdırılması
-

Sual: Maşınqayırmada elmi-texniki tərəqqinin əsas istiqamətləri aid deyil? (Çəki: 1)

- ☐ istehsalının elektrifikasi
 - ☐ istehsalın kimyalaşdırılması
 - ☐ istehsalın kompleks mexanikləşdirilməsi
 - ☐ istehsalının avtomatlaşdırılması
 - ☒ istehsalının təmərküzləşdirilməsi
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- ☐ məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur
 - ☒ məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusudur
 - ☐ məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və materialtutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
 - ☐ məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliğini qiymətləndirməyə imkan verən göstəricilərin məcmusudur
 - ☐ məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istesalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur
-

Sual: Maşınqayırma məhsulunun keyfiyyətinə aid olmayan göstərici hansıdır? (Çəki: 1)

- ☐ məhsulun tətbiq sahəsinin düzgün seçilməsi;
 - ☐ ergonomik göstəricilər
 - ☒ ekoloji təhlükə
 - ☐ etibarlılıq;
 - ☐ estetik.
-

Sual: Sertifikasiya: (Çəki: 1)

- ☐ məhsullar üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
 - ☒ məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə cavab verməsini sınaqdan keçirilməsidir
 - ☐ məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
 - ☐ məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
 - ☐ məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Standartlaşdırma: (Çəki: 1)

- ☐ məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
 - ☐ məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə cavab verməsini sınaqdan keçirilməsidir
 - ☐ məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
 - ☒ normaların işlənilib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
 - ☐ məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- ☐ texnolojilik göstəriciləri
 - ☐ məhsulun nəql olunma qabiliyyəti
 - ☒ məhsulun maya dəyəri
 - ☐ məhsulun estetik göstəriciləri
 - ☐ standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcəsinə görə standartlar hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ məhsul, xidmət, sənaye, ticarət standartlarına
 - ☒ beynəlxalq, regional, dövlətlərarası, milli standartlara
 - ☐ müəssisədaxili, müəsisələrarası, sahə, milli standartlara
 - ☐ material, hazır məhsul, xidmət standartlarına
 - ☐ analitik, eksperimental, statistik standartlara
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- ☐ satış zamanı formalaşır
 - ☐ bazarda formalaşır
 - ☒ istehsal prosesində formalaşır
 - ☐ məhsula servis prosesində formalaşır
 - ☐ tədavül prosesində formalaşır
-

Sual: Ən çox enerji istehlak edən maddi istehsal sahəsi hansıdır? (Çəki: 1)

- ☐ ictimai iaşə
 - ☐ rabitə
 - ☐ tikinti
 - ☐ kənd təsərrüfatı
 - ☒ sənaye
-

Sual: İnkubasiya dövrü nədir? (Çəki: 1)

- ☐ elmi ideyanın söylənməsindən sınaqdan keçirilməsinə qədər olan müddətdir;
 - ☐ xammal-materialın üzərində texnoloji əməliyyatların həyata keçirilməsi müddətidir;
 - ☐ elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - ☒ elmi ideyanın söylənməsindən tətbiqinə qədər olan müddətdir;
 - ☐ istehsal tsiklinin bir hissəsidir.
-

Sual: Elmi-texniki inqilabın beşinci əlaməti hansıdır? (Çəki: 1)

- ☒ elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədəuyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;
 - ☐ elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
 - ☐ elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - ☐ “elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;
 - ☐ insanın bədən üzvləri imkanlarından qırağa çıxması, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir.
-

Sual: Elmi-texniki inqilabın dördüncü əlaməti hansıdır? (Çəki: 1)

- ☐ elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədəuyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;
 - ☒ elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
 - ☐ elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - ☐ “elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;
 - ☐ insanın bədən üzvləri imkanlarından qırağa çıxması, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir.
-

Sual: Elmi-texniki inqilabın üçüncü əlaməti hansıdır? (Çəki: 1)

- ☐ elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədəuyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;
- ☐ elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
- ☒ elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
- ☐ “elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə

məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;

☐ insanın bədən üzvləri imkanlarından qırağa çıxması, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir.

Sual: Elmi-texniki inqilabın ikinci əlaməti hansıdır? (Çəki: 1)

- ☐ elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsəduyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;
- ☐ elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
- ☐ elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
- ☐ "elm-texnika-istehsal" sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;
- ☐ insanın bədən üzvləri imkanlarından qırağa çıxması, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir.
-

Sual: Elmi-texniki tərəqqinin hansı istiqaməti ictimai istehsalın maddi ünsürlərindən olan yalnız əmək predmetləri ilə təmasda olur? (Çəki: 1)

- ☐ kimyalaşdırma;
- ☐ elektrikləşdirmə;
- ☐ avtomatlaşdırma;
- ☐ robotlaşdırma;
- ☐ elektrikləşdirmə və avtomatlaşdırma;
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Elmi-texniki tərəqqi nədir? (Çəki: 1)

- ☐ əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əhəlinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;
- ☐ əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, torpağın yaxşılaşdırılması, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əhəlinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;
- ☐ əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, iqtisadi cəhətdən daha sərfəli xammal, material, enerji növlərinin yaradılması və istehsalata tətbiqi, əməyin təşkilinin və istehsalın idarə olunmasının təkmilləşdirilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;

- ☐ torpağın yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətə yaxşılaşdırılması üzrə fasiləsiz və qanunauyğun prosesdir;
 - ☐ işçi heyətinin təhsil və onların əməyinin texnika ilə silahlanma səviyyələrinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətə yaxşılaşdırılması üzrə fasiləsiz və qanunauyğun prosesdir;
-

Sual: Hansı ifadə düz deyil? (Çəki: 1)

- ☐ ETT - dinamik sosial-iqtisadi inkişafı təmin edir
 - ☐ ETT - istehsal tullantılarından istifadəyə imkan yaradır
 - ☒ ETT - infilyasiyanı aşağı salan amildir
 - ☐ ETT - məhsulun rəqabət qabiliyyətliliyini yüksəldir
 - ☐ ETT- innovasiya proseslərini gücləndirir
-

Sual: Texnolojilik göstəricilərinə nələr aiddir? (Çəki: 1)

- ☒ maşının yığılmasının mürəkkəbliyi, material-əmək, fondtutumluğu göstəriciləri aid edilir;
 - ☐ maşının ergonomik və estetik göstəriciləri aid edilir;
 - ☐ maşının istismarının mürəkkəbliyi, sürəti və məhsuldarlığı göstəriciləri aid edilir;
 - ☐ maşının qabariti, işləmə prinsipləri, qiyməti əməktutumluğu göstəriciləri aid edilir;
 - ☐ maşının yığılmasının maya dəyəri, ergonomik və estetik göstəriciləri aid edilir.
-

Sual: Kvalimetriya nədir? (Çəki: 1)

- ☐ ixtisas dərəcəsinin ölçüsüdür;
 - ☒ keyfiyyətin kəmiyyətə öyrənilməsidir;
 - ☐ avadanlığın texniki parametridir
 - ☐ heyətin keyfiyyət stukturudur;
 - ☐ standartlaşdırma anlayışıdır.
-

Sual: Məmulatın etibarlılığı: (Çəki: 1)

- ☐ məmulatın istismarının asanlıqını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassəsidir
 - ☒ məmulatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərtlə onun üçün müəyyən edilmiş funksiyaları icra edə bilmək xassəsidir
 - ☐ məmulatın xidmət müddəti ərzində istismar xərjlərinin aşağı olmasını şərtləndirən xassəsidir
 - ☐ məmulatın xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassəsidir
 - ☐ məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassəsidir
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aid deyil? (Çəki: 1)

- ☐ keyfiyyətə nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərcləri
- ☒ məhsulun satışı ilə əlaqədar olan xərclər
- ☐ zay məhsulla əlaqədar olan xərclər

- ☐ reklamasiya hesabına məhsulun qiymətinin aşağı düşməsi
 - ☐ yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aiddir? (Çəki: 1)

- ☐ məhsulun istehsalı ilə əlaqədar olan xərclər
 - ☐ məhsulun satışı ilə əlaqədar olan xərclər
 - ☐ istehsal fəhlələrinin əmək haqqı
 - ☐ umumzavod xərcləri
 - ☒ yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
-

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi onun istifadəsi və ya istismarı prosesində ətraf mühitə ziyanlı təsirini xarakterizə edir? (Çəki: 1)

- ☐ məmulatın estetik göstəriciləri;
 - ☐ məmulatın nəql etmə qabiliyyəti;
 - ☐ ergonomik göstəricilər;
 - ☒ ekoloji göstəricilər;
 - ☐ etibarlılıq göstəriciləri.
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində «defektsiz məhsul istehsalına zamanətin təmin edilməsi» ilə bağlı olan xərclərə aid deyil? (Çəki: 1)

- ☐ keyfiyyətin planlaşdırılması və idarə edilməsi ilə əlaqədar xərclər;
 - ☐ yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar xərclər;
 - ☒ məhsulun realizasiyası imkanlarının təhlili ilə əlaqədar xərclər;
 - ☐ zayın baş vermə səbəblərinin təhlili ilə əlaqədar xərclər;
 - ☐ avadanlığa və alətə texniki xidmətin təşkili, heyətin öyrədilməsi ilə əlaqədar xərclər;
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində nəzarətlə əlaqədar olan xərclərə aid deyil? (Çəki: 1)

- ☐ nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərsləri;
 - ☐ materialın analizi və sınaqdan keçirilməsi xərcləri;
 - ☐ nəzarət avadanlıq və cihazlarının alınması xərcləri;
 - ☒ məhsulun yenidən emalı xərcləri;
 - ☐ nəzarətçi-müfəttişlərin əmək haqqı xərcləri;
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi prosesinə aid deyil? (Çəki: 1)

- ☐ məhsulun layihələndirilməsi və müqavilələrin bağlanması;
 - ☐ istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edilməsi;
 - ☐ tətbiq olunacaq texnoloji istehsal üsulu, sınaqların aparılması;
 - ☐ hazır məhsulun qablaşdırılması və qorunması;
 - ☒ işçilərə olan tələbatın müəyyən edilməsi.
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil? (Çəki: 1)

- ☐ beynəlxalq standartlar
 - ☐ regional standartlar;
 - ☐ dövlətlərarası standartlar;
 - ☒ mühasibat standartları;
 - ☐ milli standartlar.
-

Sual: Məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği necə hesablanır? (Çəki: 1)

- ☐ əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili kimi;
 - ☐ əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
 - ☐ əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalı ilə məhsul vahidinin maya dəyərinin hasili kimi;
 - ☒ əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
 - ☐ əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəminin əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalına nisbəti kimi;
-

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ kimya sənaye müəssisələrinin sayı;
 - ☒ sənaye məhsulunun istehsalı texnologiyasında kimyəvi metodların xüsusi çəkisi;
 - ☐ kimya sənaye müəssisələrində işləyənlərin sayı;
 - ☐ kimya sənaye müəssisələrində əsas fondların dəyəri;
 - ☐ kimya sənaye müəssisələrində əmək məhsuldarlığının səviyyəsi;
-

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ kimya sənaye müəssisələrində fondveriminin səviyyəsi;
 - ☐ kimya sənaye müəssisələrində rentabellik göstəricisinin səviyyəsi;
 - ☒ hər hansı məhsulun maya dəyərində istehlak edilmiş süni və sintetik materialların xüsusi çəkisi;
 - ☐ kimya sənaye müəssisələrindəki əsas fondların dəyərinin ölkə sənayesindəki əsas fondların dəyərində xüsusi çəkisi;
 - ☐ kimya sənaye müəssisələrində işləyənlərin sayının ölkə sənayesində işləyənlərin sayındakı xüsusi çəkisi;
-

Sual: Elmi-texniki potensial nədir? (Çəki: 1)

- ☐ elmi məlumatlar toplusu və istehsal elementlərinin məcmusudur;
 - ☐ elmi məlumatlar toplusu və istehsal amillərinin məcmusudur;
 - ☐ elmi idarəetmə təşkilatlarının və maliyyə resurslarının məcmusudur;
 - ☒ elmin maddi-texniki bazası, elmi kadrlar, elmi məlumatlar toplusu və elmi idarəetmə təşkilatlarının məcmusudur;
 - ☐ sənaye müəssisələrinin kadrlarının məcmusudur;
-

Sual: Aşağıdakı variantlardan hansı ən səmərəli variantdır? (Çəki: 1)

- ☐ məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2000 mln. man;

- ☐ məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2200 mln. man;
- ☐ məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1650 mln. man;
- ☐ məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1800 mln. man;
- ☒ məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1600 mln. man;

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Elmi-texniki inqilabın əlamətləri hansılardır? (Çəki: 1)

- ☐ istehsalın təmərküzləşməsi, elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsullarla işlənməsi
- ☐ elmi mərkəzlərin yaradılması, istehsalın kombinələri, elmin məhsuldar qüvvələrinin ünsürünə çevrilməsi, elmi ideyaların istehsalda tətbiq müddətinin azalması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
- ☐ elmin yüksək inkişafı, dünyada baş verən böhranlar, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyların kəşf olunması, elmi informasiyanın yeni üsullarla işlənməsi
- ☐ avtomatlaşdırma, elmin yüksək inkişafı, istehsalın ixtisaslaşdırılması, sənaye mərkəzlərinin yaranması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyların kəşf olunması
- ☒ avtomatlaşdırma, elmin məhsuldar qüvvələrinin ünsürünə çevrilməsi, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsullarla işlənməsi

Sual: Aşağıdakılardan hansı elmi-texniki inqilabın əlamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi;
- ☐ elmin məhsuldar qüvvələrinin ünsürünə çevrilməsi;
- ☐ elmi informasiyanın yeni üsullarla işlənməsi;
- ☐ elmi tədqiqatların ənənəvi üsullarla yerinə yetirilməsi
- ☒ avtomatlaşdırma

Sual: İstehsalın elektriklişdirilməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində istehlak edilmiş bütün enerjinin (elektrik, istilik və s.) həcmnin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcminə nisbəti kimi;
- ☒ il ərzində istehlak edilmiş elektrik enerjisinin həcmnin il ərzində istehlak edilmiş bütün enerjinin həcminə nisbəti kimi;
- ☐ qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcminə nisbəti kimi;
- ☐ qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş bütün enerjinin həcminə nisbəti kimi;

- ☐ texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmnin elektrik enerjisi istehlakının ümumi həcminə nisbəti kimi.
-

Sual: Elektrik enerjisinin istehlak quruluşu necə hesablanır? (Çəki: 1)

- ☐ texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcmnin cəmi;
 - ☐ texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcmnin hasil;
 - ☒ texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmnin elektrik enerjisi istehlakının ümumi həcminə nisbəti;
 - ☐ elektrik enerjisi istehlakının ümumi həcmindən texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmi çıxılır;
 - ☐ elektrik enerjisi istehlakının ümumi həcmnin texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcminə nisbəti.
-

Sual: Əməyin elektrik silahlılığı əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ texnoloji ehtiyaqlara istehlak olunan elektrik enerjisinin həcmnin fəhlələrin sayına nisbəti;
 - ☐ elektrik enerjisi istehlakının ümumi həcmnin fəhlələrin sayına nisbəti;
 - ☐ fəhlələrin sayının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə nisbəti;
 - ☐ fəhlələrin sayının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə vurmaqla;
 - ☒ qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin fəhlələrin sayına nisbəti.
-

Sual: Əməyin mexanikləşdirmə səviyyəsi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ fəhlələrin ümumi sayından əməyi mexanikləşdirilmiş fəhlələrin sayının çıxmaqla;
 - ☒ əməyi mexanikləşdirilmiş fəhlələrin sayının fəhlələrin ümumi sayına nisbəti kimi;
 - ☐ əməyi mexanikləşdirilmiş fəhlələrin sayının fəhlələrin ümumi sayına vurmaqla;
 - ☐ fəhlələrin ümumi sayının əməyi mexanikləşdirilmiş fəhlələrin sayına nisbəti;
 - ☐ fəhlələrin ümumi sayı ilə əməyi mexanikləşdirilmiş fəhlələrin sayının cəmi kimi;
-

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi «insan-maşın-mühit» sistemini xarakterizə edir? (Çəki: 1)

- ☐ texnolojilik göstəriciləri;
 - ☒ ergonomik göstəricilər;
 - ☐ məmulatın estetik göstəriciləri;
 - ☐ patent-hüquq göstəriciləri;
 - ☐ ekoloji göstəricilər.
-

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi məmulatın orijinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş və «göz oxşamağı» kimi xassələri özündə birləşdirir? (Çəki: 1)

- ☐ etibarlılıq göstəriciləri;
- ☐ məhsulun təyinatı göstəriciləri;
- ☒ məmulatın estetik göstəriciləri;
- ☐ standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri;

- ☐ məmulatın nəql onunma qabiliyyəti.

Sual: Məmulatın estetik göstəriciləri (Çəki: 1)

- ☐ məmulatın istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassələri özündə birləşdirir
- ☐ məmulatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərtlə onun üçün müəyyən edilmiş funksiyaları icra edə bilmək xassələri özündə birləşdirir
- ☒ məmulatın oricinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlişliyi, görünüş kimi xassələri özündə birləşdirir
- ☐ məmulatın xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassələri özündə birləşdirir
- ☐ məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassələri özündə birləşdirir

Sual: Məhsulun keyfiyyətinin yüksəldilməsi: (Çəki: 1)

- ☐ təklifin azılması deməkdir
- ☐ məhsulların istehsalının faktiki həcmnin artması deməkdir
- ☐ işçilərin sayının ixtisar edilməsi deməkdir
- ☐ məhsulların sayının kəmiyyətə nisbi mənada azalması deməkdir
- ☒ məhsulların sayının kəmiyyətə nisbi mənada artırılması deməkdir

Sual: Yeni texnikanın səmərəliliyi necə hesablanır? (Çəki: 1)

- ☐ bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- ☐ yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- ☒ bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin fərqlərinin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- ☐ köhnə texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- ☐ bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına nisbəti kimi;

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	54
Maksimal faiz	54
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsalın ictimai təşkili formaları hansılardır? (Çəki: 1)

- ☐ fərdi, seriyalı və kütləvi istehsal;
- ☒ istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinələşdirilməsi;

- ☐ istehsalın elektrikləşdirilməsi, mexanikləşdirilməsi, avtomatlaşdırılması və kimyalaşdırılması;
 - ☐ istehsalın mexanikləşdirilməsi, kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması
 - ☐ istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, mexanikləşdirilməsi və avtomatlaşdırılması
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☒ İstehsalın ictimai təşkili formaları ilə istehsalın səmərəliliyinin artırılması arasında birbaşa əlaqə yoxdur;
 - ☐ İstehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və kombinləşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır;
 - ☐ İstehsalın ictimai təşkili formaları ictimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsinin amilidir;
 - ☐ İstehsalın ictimai təşkili formaları ictimai əmək bölgüsünün dərinləşməsinin nəticəsidir;
 - ☐ İstehsalın təmərküzləşməsi istehsalın ictimai təşkili formaları arasında daha mürəkkəbidir.
-

Sual: İstehsalın təmərküzləşməsi nədir? (Çəki: 1)

- ☐ bütün sənaye müəssisələrinin birliyi
 - ☐ istehsal həcmnin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi
 - ☐ yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması
 - ☐ sənaye sahəsində kiçik müəssisələrin tamamilə iflası
 - ☒ sahədə məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi artması
-

Sual: İstehsalın təmərküzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ müəssisələrin iriləşməsi;
 - ☐ müəssisədə işçilərinin sayının azalması
 - ☐ müəssisənin ölçülərinin kiçilməsi;
 - ☐ texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması;
 - ☐ əmək bölgüsünün dərinləşməsi
-

Sual: Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır? (Çəki: 1)

- ☐ məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi;
 - ☒ məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
 - ☐ məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
 - ☐ eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
 - ☐ eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- ☐ fərdi, seriyalı və kütləvi;
- ☐ istehsal, satış, idxal və ixrac;
- ☒ aqreqat, istehsal-texniki və texnoloji;
- ☐ konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;

- ☐ aqreqat, mexaniki, texniki.
-

Sual: Kombinəlaşmış istehsalların təmərküzləşməsi aşağıdakılardan hansına təminat vermir? (Çəki: 1)

- ☐ texnoloji proseslərin yerinə yetirilməsinin ardıcılığını təmin edir;
 - ☐ xammalın kompleks emalını təmin edir;
 - ☐ aralıq məhsul və tullantılardan istifadə edilməsini təmin edir;
 - ☐ ətraf mühitin çirklənməsinin azalmasını təmin edir;
 - ☒ müəssisənin mənfəətinin düzgün bölüşdürülməsini təmin edir.
-

Sual: İctimai əmək bölgüsünün formaları hansılardır? (Çəki: 1)

- ☐ fərdi, seriyalı, kütləvi;
 - ☐ mütləq, nisbi, inteqrallaşdırılmış;
 - ☐ fərdi, texniki, texnoloji;
 - ☒ ümumi, xüsusi, fərdi;
 - ☐ fiziki, mexaniki, texnoloji.
-

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- ☐ iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - ☐ sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
 - ☐ ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - ☒ müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
 - ☐ müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
-

Sual: Texniki əmək bölgüsü nədir? (Çəki: 1)

- ☐ istehsal prosesləri arasında olan texnoloji fərqlərdir
 - ☐ ayrı-ayrı iş yerlərində tətbiq olunan texnika və texnologiyanın fərqli olmasıdır;
 - ☐ iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - ☐ müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
 - ☒ müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
-

Sual: Ümumi əmək bölgüsü nədir? (Çəki: 1)

- ☒ iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- ☐ ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- ☐ istehsal proseslərində müasir texnika və texnologiyanın tətbiq edilməsidir
- ☐ sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil

sahələrin (alt sahələrin) əmələ gəlməsidir;

☐ ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu iş hər hansı sahənin uyğunlaşdırılmasıdır.

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- ☒ konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir.
 - ☐ müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir.
 - ☐ müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır
 - ☐ müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir.
 - ☐ müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır.
-

Sual: Müəssisə miqyasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ☐ ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləşməsidir;
 - ☒ özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tətbiq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə təmərküzləşməsidir;
 - ☐ müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
 - ☐ eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləşməsidir;
 - ☐ özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir.
-

Sual: Sahə üzrə ixtisaslaşma nədir? (Çəki: 1)

- ☐ ictimai və ya şəxsi tələbatı ödəmək üçün geniş nomenklaturada məhsul istehsalının müəyyən dövr üçün bir sahədə cəmləşməsidir;
 - ☒ ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu iş hər hansı sahənin uyğunlaşdırılmasıdır;
 - ☐ özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir sahədə cəmləşməsidir.
 - ☐ iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - ☐ iqtisadi əməkdaşlıq birliklərinə daxil olan ölkələrin müəyyən məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmasıdır.
-

Sual: Maşınqayırma müəssisələrində ixtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- ☒ əşya, hissə və texnoloji mərhələ üzrə;
 - ☐ aqreqat, əşya və istehsal-texniki;
 - ☐ əşya, texniki, mexaniki;
 - ☐ fiziki, aqreqat, texnoloji mərhələ üzrə;
 - ☐ hissə, istehsal-texniki, mexaniki.
-

Sual: İstehsalın kooperasiyalaşdırılması nədir? (Çəki: 1)

- ☐ müəssisələrin hər hansı məhsulun birgə istehsalı üçün yaratdıqları birlik formasıdır;
 - ☒ müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır;
 - ☐ bazar segmentini ələ keçirmək üçün müəssisələrin gizli razılığıdır
 - ☐ ölkədə hər hansı məhsul istehsal etmək məqsədilə xarici investorların cəlb edilməsidir
 - ☐ bir-birinin fəaliyyət nəticələrinə ehtiyacı olan müəssisələrin öz aralarında əmtəə və xidmətlərlə hesablaşmaları prosesidir.
-

Sual: Əşya formasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ☐ istehlakçıya çatın hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
 - ☐ müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
 - ☐ sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstəkləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;
 - ☒ bilavasitə istehlakçıya çatın hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsidir;
 - ☐ sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstəkləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif müəssisələr arasında bölünməsidir
-

Sual: Soyuducu istehsalını həyata keçirən maşınqayırma müəssisəsi hansı formada ixtisaslaşmış sayılır? (Çəki: 1)

- ☐ istehsal-texniki formada
 - ☐ hissə formasında
 - ☒ əşya formasında
 - ☐ texnoloji mərhələ üzrə
 - ☐ avadanlıq formasında
-

Sual: Mərkəzləşdirilmiş tökmə işini həyata keçirən maşınqayırma müəssisəsinin ixtisaslaşma formasını göstərin. (Çəki: 1)

- ☐ istehsal-texniki formada
 - ☐ hissə formasında
 - ☐ əşya formasında
 - ☒ texnoloji mərhələ üzrə
 - ☐ avadanlıq formasında
-

Sual: Maşınqayırma müəssisələrində istehsalın kooperativləşdirilməsinin formaları hansılardır? (Çəki: 1)

- ☒ aqreqat, hissə və texnoloji mərhələ üzrə
 - ☐ aqreqat, istehsal-texniki və texnoloji;
 - ☐ əşya, texniki, fiziki;
 - ☐ texnoloji, əşya, mexaniki
 - ☐ əşya, istehsal-texniki və texnoloji mərhələ üzrə
-

Sual: Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, şin və başqa hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir? (Çəki: 1)

- ☐ aqreqat üzrə kooperativləşdirmə
 - ☐ əşya üzrə kooperativləşdirmə
 - ☐ istehsal-texniki üzrə kooperativləşdirmə
 - ☒ hissə üzrə kooperativləşdirmə
 - ☐ texnoloji mərhələ üzrə kooperativləşdirmə
-

Sual: Ərazi və sahə üzrə təşkili baxımından istehsalın kooperasiyalaşdırılmasının hansı formaları vardır? (Çəki: 1)

- ☐ ölkədaxili, ölkələrarası, bölgədaxili
 - ☐ sahədaxili, ölkədaxili, rayondaxili
 - ☐ ölkələrarası, ölkədaxili, sahələr arası, sahədaxili,
 - ☒ rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
 - ☐ rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası
-

Sual: Ərazi və sahələr üzrə kooperativləşmə formalarından hansı səhvdir? (Çəki: 1)

- ☐ rayondaxili;
 - ☒ autsoring;
 - ☐ sahələrarası;
 - ☐ rayonlararası;
 - ☐ sahədaxili.
-

Sual: Sahədaxili kooperativləşdirmə nədir? (Çəki: 1)

- ☐ belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
 - ☒ belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - ☐ kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yertəşdirilmiş müəssisələr arasında baş verir
 - ☐ belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - ☐ belə kooperativləşdirmə ayrı-ayrı ölkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
-

Sual: Rayonlararası kooperativləşdirmə nədir? (Çəki: 1)

- ☒ kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
 - ☐ belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - ☐ belə kooperativləşdirmə zamanı 2 qonşu ölkənin sərhəd rayonlarında olan müəssisələr arasında təsərrüfat əlaqələri yaranır
 - ☐ belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - ☐ belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
-

Sual: Kombinələşdirmə nədir? (Çəki: 1)

- ☐ istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir.
 - ☒ texnoloji və təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların vahid istehsal kompleksində birləşdirilməsidir.
 - ☐ birlik və müəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir.
 - ☐ müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir.
 - ☐ oxşar məhsulları istehsal edən müxtəlif müəssisələrin bir mərkəzdən idarə edilməsidir
-

Sual: Kombinələşmənin əsas şərti nədir? (Çəki: 1)

- ☐ kombinata daxil olan müxtəlif müəssisələr arasında bazarın bölüşdürülməsidir
 - ☐ kombinata daxil olan müxtəlif müəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
 - ☒ müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsidir
 - ☐ müxtəlif profilli istehsalların eyni bir ölkədə yerləşdirilməsidir
 - ☐ eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsidir
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə mümkün deyildir? (Çəki: 1)

- ☐ ağac emalı sənayesi
 - ☐ metallurgiya
 - ☐ yeyinti sənayesi
 - ☒ hasilat sənayesi
 - ☐ emal sənayesi
-

Sual: Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil? (Çəki: 1)

- ☒ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - ☐ sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərüfatlarının kompleks inkişafı.
-

Sual: Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil? (Çəki: 1)

- ☒ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - ☐ sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərüfatlarının kompleks inkişafı.
-

Sual: Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil

deyil? (Çəki: 1)

- ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ ölkənin xarici təcavüzdən müdafiəsi və ətraf mühitin qorunması;
 - ☒ xammalın olub-olmamasından asılı olmayaraq ucuz işçi qüvvəsi regionlarına üstünlük verirməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təsərrüfatlarının kompleks inkişafı.
-

Sual: Anbarlar: (Çəki: 1)

- ☒ binalardır
 - ☐ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: İstehsal laboratoriyaları: (Çəki: 1)

- ☒ binalardır
 - ☐ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: İstehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif təyinatlı maşın və mexanizmləri xarici mühitin təsirindən qoruyan memarlıq-tikinti obyektləri: (Çəki: 1)

- ☒ binalardır
 - ☐ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Əmək predmetlərinin emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri: (Çəki: 1)

- ☐ binalardır
 - ☒ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Su nasos stansiyaları: (Çəki: 1)

- ☐ binalardır
- ☒ qurğulardır
- ☐ ötürücü qurğulardır

- ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Təsərrüfatdaxili dəmir yolu: (Çəki: 1)

- ☐ binalardır
 - ☒ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Sexlərarası boru kəmərləri və kanalları: (Çəki: 1)

- ☐ binalardır
 - ☐ qurğulardır
 - ☒ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Rabitə xətləri: (Çəki: 1)

- ☐ binalardır
 - ☐ qurğulardır
 - ☒ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Buxar maşın və turbinləri əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- ☒ güc maşın və avadanlıqları
 - ☐ İş maşın və avadanlıqları
 - ☐ Avtomat maşın və avadanlıqlar
 - ☐ Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - ☐ digər maşın və avadanlıqlar
-

Sual: Metalkəsən və ağac emalı dəzgahları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
 - ☒ İş maşın və avadanlıqları
 - ☐ Avtomat maşın və avadanlıqlar
 - ☐ Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - ☐ digər maşın və avadanlıqlar
-

Sual: Avtomatik idarəetmə pultları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
- ☐ İş maşın və avadanlıqları
- ☐ Avtomat maşın və avadanlıqlar
- ☒ Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları

- ☐ digər maşın və avadanlıqlar
-

Sual: İnformasiyanın yığılması və ötürülməsi avadanlıqları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
 - ☐ İş maşın və avadanlıqları
 - ☐ Avtomat maşın və avadanlıqlar
 - ☐ Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - ☒ hesablama texnikası
-

Sual: Avtomat telefon stansiyalarının avadanlıqları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
 - ☐ İş maşın və avadanlıqları
 - ☐ Avtomat maşın və avadanlıqlar
 - ☐ Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - ☒ digər maşın və avadanlıqlar
-

Sual: Universallıq səviyyəsinə görə dəzgahlar hansı qruplara ayrılır? (Çəki: 1)

- ☐ torna, deşmə (burğu), cilalayıcı və kombinəlanmış
 - ☒ universal, ixtisaslaşmış, xüsusi
 - ☐ yarım avtomat və avtomat dəzgahlar
 - ☐ normal dəqiq dəzgahlar, yüksək dəqiq dəzgahlar, xüsusi dəqiq və ya usta-dəzgahlar
 - ☐ yiv açan, frezer, yonucu
-

Sual: Maşınqayırmada əsas istehsal fondlarının quruluşu hansı amildən asılı deyildir? (Çəki: 1)

- ☐ istehsalın tipi
 - ☐ buraxılan məhsulun konstruktiv-texnoloji xüsusiyyəti, mürəkkəbliyi
 - ☐ maşın və avadanlıqların texniki səviyyəsi və texnoloji proseslərin xüsusiyyəti, avtomatlaşdırma səviyyəsi
 - ☒ işçilərin müxtəlif formalarda mükafatlandırılmasının tətbiqi
 - ☐ istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması və kooperasiyalaşdırılması
-

Sual: Əsas fondların ilkin dəyəri nədir? (Çəki: 1)

- ☐ müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - ☒ əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - ☐ əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - ☐ aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ☐ ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların bərpa dəyəri nədir? (Çəki: 1)

- ☒ müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən

qiymətləndirmə zamanı tətbiq edilir

- ☐ əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - ☐ əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - ☐ aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ☐ ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların qalıq dəyəri nədir? (Çəki: 1)

- ☐ müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - ☐ əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - ☒ əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - ☐ aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ☐ ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların ləğvetmə dəyəri nədir? (Çəki: 1)

- ☐ müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - ☐ əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - ☐ əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - ☒ aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ☐ ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclər: (Çəki: 1)

- ☒ əsas istehsal fondlarının ilkin dəyəridir
 - ☐ əsas istehsal fondlarının bərpa dəyəridir
 - ☐ əsas istehsal fondlarının qalıq dəyəridir
 - ☐ əsas istehsal fondlarının ləğvetmə dəyəridir
 - ☐ əsas istehsal fondlarının tam dəyəridir
-

Sual: Müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclər, yenidən qiymətləndirmə zamanı tətbiq edilir: (Çəki: 1)

- ☐ əsas istehsal fondlarının ilkin dəyəridir
 - ☒ əsas istehsal fondlarının bərpa dəyəridir
 - ☐ əsas istehsal fondlarının qalıq dəyəridir
 - ☐ əsas istehsal fondlarının ləğvetmə dəyəridir
 - ☐ əsas istehsal fondlarının tam dəyəridir
-

Sual: Əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqi: (Çəki: 1)

- ☐ əsas istehsal fondlarının ilkin dəyəridir
- ☐ əsas istehsal fondlarının bərpa dəyəridir
- ☒ əsas istehsal fondlarının qalıq dəyəridir
- ☐ əsas istehsal fondlarının ləğvetmə dəyəridir

- ☐ əsas istehsal fondlarının tam dəyəridir

Sual: Aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri: (Çəki: 1)

- ☐ əsas istehsal fondlarının ilkin dəyəridir
☐ əsas istehsal fondlarının bərpa dəyəridir
☐ əsas istehsal fondlarının qalıq dəyəridir
☒ əsas istehsal fondlarının ləğvetmə dəyəridir
☐ əsas istehsal fondlarının tam dəyəridir

Bölmə: 0802

Ad	0802
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Nisbi təmərküzləşdirmə nədir? (Çəki: 1)

- ☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
☐ sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
☐ sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
☒ sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin azalmasıdır

Sual: Təmərküzləşmənin mütləq mənada artması nədir? (Çəki: 1)

- ☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
☐ sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
☐ sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
☐ sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
☒ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır

Sual: Aqreqat təmərküzləşməsi necə baş verir? (Çəki: 1)

- ☐ müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;
☒ aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
☐ qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
☐ müəssisədə köməkçi və xidmətedici bölmələrin sayının artırılması yolu ilə;
☐ köməkçi və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə.

Sual: İstehsal-texniki təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- ☒ qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
☐ aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı

yüksək olanların payının artması yolu ilə;

☐ aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların sayının azaldılması yolu ilə;

☐ müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;

☐ müəssisədə qurulmuş avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə.

Sual: Texnoloji təmərküzləşmə necə baş verir? (Çəki: 1)

☐ qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;

☐ müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;

☐ aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;

☒ qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün artırılması yolu ilə;

☐ qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün azaldılması yolu ilə;

Sual: Maşınqayırma üçün səjiyyəvi olan ijtimai istehsalın əsas təşkilati forması (Çəki: 1)

☐ mərkəzləşdirmə

☐ kooperativləşdirmə

☐ kombinələşdirmə

☒ ixtisaslaşdırma

☐ təmərküzləşdirmə

Sual: Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

☒ məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri;

☐ ölçülərinə görə ən kiçik ölçülü müəssisələr qrupunun istehsal həcmi;

☐ milli iqtisadiyyatın əsas fondları dəyərinə görə strukturu;

☐ sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta ölçüsü;

☐ müəssisənin istehsal səviyyəsinin yalnız fəaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi çəkisi və əsas fondların orta illik dəyəri.

Sual: Aşağıdakı göstəricilər arasında istehsalın təmərküzləşməsini daha düzgün əks etdirəni hansıdır? (Çəki: 1)

☐ sənaye-istehsal heyətinin orta illik sayı;

☐ istehsal əsas fondlarının orta illik dəyəri;

☒ istehsal edilən məhsulun həcmi;

☐ texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyəti;

☐ istehsal dövriyyə fondlarının orta illik dəyəri

Sual: Müəssisənin optimal ölçüsü nədir? (Çəki: 1)

☐ az xərclə daha az mənfəət əldə edilə bilən ölçüsüdür;

☐ çox xərclə daha çox mənfəət əldə edilə bilən ölçüsüdür;

- ☐ mənfəətlə xərcin müənasiblik təşkil etdiyi ölçüsüdür;
 - ☐ minimum xərcə risksiz fəaliyyət göstərə bilən ölçüsüdür;
 - ☒ az xərcə daha yüksək təsərrüfat nəticələrinə nail olunan ölçüsüdür.
-

Sual: Müəssisənin minimal səmərəli ölçüsü nədir? (Çəki: 1)

- ☐ müəssisənin uzunmüddətli orta istehsal xərclərini maksimumlaşdıran istehsal həcmi;
 - ☒ müəssisənin uzunmüddətli orta istehsal xərclərini minimuma endirə biləcək ən aşağı istehsal həcmidir;
 - ☐ uzunmüddətli dövrdə müəssisənin mənfəətini maksimumlaşdıran istehsal həcmi
 - ☐ müəssisədə istehsalın təkrarlanma dərəcəsi;
 - ☐ istehsal həcmnin artım tempi ilə məhsul vahidinə çəkilən xərclərin artım tempinin bərabər olması.
-

Sual: "İstehsal miqyasının müsbət effekti" nədir? (Çəki: 1)

- ☐ bu, istehsal həcmnin artmasına uyğun olaraq məhsul satışı həcmələrinin artmasını əks etdirir
 - ☐ bu, istehsal əlavə investisiya qoyuluşu yolu ilə məhsul istehsalı həcmələrinin artırılmasını əks etdirir
 - ☐ bu, istehsal həcmnin artmasına uyğun olaraq məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - ☒ bu, istehsal həcmnin artması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - ☐ bu, istehsal həcmnin artması ilə müəssisənin təsərrüfat əlaqələrinin genişlənməsini əks etdirir
-

Sual: "İstehsal miqyasının mənfi effekti" nədir? (Çəki: 1)

- ☐ bu, istehsal həcmnin artması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - ☒ bu, istehsal həcmnin artması ilə məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - ☐ bu, istehsal həcmnin azalması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - ☐ bu, istehsal həcmnin azalması ilə məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - ☐ bu, istehsal həcmnin azalması ilə müəssisənin mənfəətinin azalmasını əks etdirir
-

Sual: İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi nədə ifadə olunur? (Çəki: 1)

- ☐ müəssisənin ölçülərinin artması nəticəsində yeni iş yerlərinin yaradılmasında;
 - ☐ müəssisənin ölçülərinin artması nəticəsində bazarlara daha çox məhsul çıxarılmasında;
 - ☒ müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşmasında;
 - ☐ eyniadlı məhsul istehsalçıların sayının azalması nəticəsində sahənin idarə edilməsinin asanlaşmasında;
 - ☐ müəssisənin ölçülərinin artması nəticəsində xammal və materialların emalı imkanlarının genişlənməsində.
-

Sual: Təmərküzləşmənin aqreqat forması daha çox iqtisadi üstünlüklərə malikdir. Ona görə ki: (Çəki: 1)

- ☐ bu, istehsalın ekstensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;
 - ☒ bu, istehsalın intensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;
 - ☐ bu zaman istehsal meydançalarının genişlənməsi baş verdiyindən əlavə xərclər artır;
 - ☐ bu zaman yeni istehsal bölmələrinin enerji təminatı əlavə xərclər tələb edir;
 - ☐ bu, istehsalın həm intensiv, həm də ekstensiv yolla təmərküzləşdirilməsidir
-

Sual: İxtisaslaşdırma necə meydana çıxır? (Çəki: 1)

- ☐ istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində
 - ☐ müəssisələrin ölçüsünün böyüməsi nəticəsində;
 - ☒ əmək bölgüsünün inkişafı və dərinləşməsi nəticəsində;
 - ☐ müxtəlif istehsalların bir müəssisədə birləşməsi nəticəsində
 - ☐ müəssisələr arasında uzunmüddətli təsərrüfat əlaqələrinin yaranması nəticəsində.
-

Sual: Aşağıdakılardan hansı ixtisaslaşdırmanın dərinləşməsinə təsir etməyən amildir: (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqinin tempi
 - ☐ məhsul istehsalının daha da təmərküzləşməsi
 - ☐ məhsul istehsalına tələbatın artması
 - ☒ ixtisaslaşma formalarının bir müəssisədə təmərküzləşməsi
 - ☐ məhsulun konstruktiv sabitliyinin qorunması
-

Sual: Müəssisədaxili ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ☒ müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
 - ☐ ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir;
 - ☐ özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir;
 - ☐ istehsal prosesinin və iş yerlərinin səmərəli və yüksək məhsuldarlıqlı texnika ilə təmin olunmasıdır;
 - ☐ özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir.
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır: (Çəki: 1)

- ☐ müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanması texniki əmək bölgüsünü əks etdirir;
- ☐ bilavasitə müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib ayırması fərdi əmək bölgüsünü əks etdirir;
- ☐ müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi

və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsi müəssisədaxili ixtisaslaşdırmanı əks etdirir;

☐ sahənin ümumi istehsalında iri müəssisələrin payının artması nisbi təmərküzləşmədir;

☒ müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsi müəssisə miqyasında ixtisaslaşdırmanı əks etdirir.

Sual: Aşağıdakı amillərdən hansı istehsalın ixtisaslaşdırılmasının dərinləşməsinə mənfi təsir göstərir? (Çəki: 1)

☒ müəssisənin buraxdığı məhsulun nomenklatura və çeşidinin genişlənməsi

☐ buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması və satış bazarının genişlənməsi

☐ elmi-texniki tərəqqinin yüksək tempi

☐ müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın optimal ölçüyədək artması

☐ buraxılan məhsulun çeşidinin uzunmüddətli və məqsədəuyğun konstruktiv sabitliyinin yaradılması

Sual: İxtisaslaşdırma səviyyəsini səciyyələndirən göstəricilər hansılardır? (Çəki: 1)

☐ əşya, hissə, texnoloji mərhələnin miqdarı və sayı

☐ hissə və məhsulun sahə üzrə məbləği, sahənin ümumi sənaye məhsulunda xüsusi çəkisi

☒ sənayedə müstəqil sahələrin sayı; ixtisaslaşmış sahə məhsulunun ümumi istehsaldakı payı, müəssisənin istehsal etdiyi əsas məhsulun ümumi istehsalda xüsusi çəkisi, növü, tipi, ölçüsü və modellərin sayı, ixtisaslaşmış müəssisələr və sexlərin ümumi istehsaldakı payı

☐ sənaye sahəsinin ümumi həcmi, sahədəki müəssisələrin sayı, sahədə işləyənlərin orta illik sayı, sahədə əmək haqqı fondu, sahəyə illik vəsait qoyuluşu

☐ ixtisaslı fəhlələrin ümumi sayı, ixtisaslaşmış müəssisələrin ümumi sayı, texnoloji mərhələlərin sayı

Sual: Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur? (Çəki: 1)

☐ sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnoloji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı və növləri;

☐ müəssisənin müəyyən dövr ərzində istehsal etdiyi məhsulun həcmi;

☐ müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı;

☒ bir iş yerinə düşən hissə-əməliyyatların sayı;

☐ bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.

Sual: Bir il ərzində maşınqayırma müəssisəsi tərəfindən 1 milyon 800 min manatlıq ümumi məhsul buraxılışı həyata keçirilmişdir. Bunun 1 milyon 260 min manatını əsas (profil) məhsul təşkil etmişdir. Bu məlumatlar əsasında maşınqayırma müəssisənin ixtisaslaşdırılması əmsalını hesablayın. (Çəki: 1)

☐ 60 faiz

☐ 45 faiz

☐ 80 faiz

- ☐ 65 faiz
 - ☒ 70 faiz
-

Sual: Aşağıdakılardan hansı istehsalın kooperasiyalaşdırılmasına xas olan cəhətdir? (Çəki: 1)

- ☐ müəssisənin buraxdığı məhsulun bütün detal, qovşaq və hissələri həmin müəssisənin ayrı-ayrı sexlərində istehsal olunur
 - ☐ müəssisənin bütün bölmələri bir-biri ilə texnoloji bağlılığı olmayan məhsullar buraxır
 - ☐ müəyyən məhsulun istehsalı və satışı bütünlüklə bir müəssisədə cəmlənmişdir
 - ☐ eyniadlı məhsul istehsalçıları arasında bazarın bölüşdürülməsi ilə bağlı razılıq olur
 - ☒ müəssisə bir məhsulun hazırlanması üçün müxtəlif müəssisələrdən detal, qovşaq hissə və yarımfabrikat alır;
-

Sual: Texnoloji mərhələ üzrə kooperativləşdirmə nədir? (Çəki: 1)

- ☐ son hazır məhsulun istehsalı üzrə ixtisaslaşmış baş müəssisə əlaqədar müəssisələrdən hissə və qovşaqlar almaqla məhsulun istehsalı işini tamamlayır
 - ☐ baş müəssisə kooperasiyaya daxil olan zavodlardan elektrik mühərrikləri, generatorlar, nasoslar, kompressorlar və s. kimi məmulatlar almaqla hazır məhsulun istehsalını tamamlayır
 - ☒ bir müəssisə digərinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir
 - ☐ baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili bazarda satışını həyata keçirir
 - ☐ baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili və xarici bazarda satışını həyata keçirir
-

Sual: Kooperativləşmə səviyyəsini səciyyələndirən göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ məhsul istehsalında iştirak etmiş müəssisələrin sayı və maya dəyərində ən böyük payın xüsusi çəkisi
 - ☐ ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
 - ☐ bir iş yerinə düşən hissə-əməliyyatların sayı, əməliyyatların təhkim olunma əmsalı, bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, istehsaldakı texnoloji mərhələ və sahələrin sayı
 - ☒ bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, məhsulun maya dəyərində «satin alınmış yarımfabrikat və məmulatlar» adlı xərc maddəsinin xüsusi çəkisi, bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası kooperativləşdirmənin nisbəti
 - ☐ aqreqatların müştərək istifadəsi, hissələrin sayı, texnoloji proseslərdə iştirak edən müəssisələrin sayı
-

Sual: Aşağıdakı göstəricilərin hansı kooperasiyalaşma səviyyəsini təhlilində istifadə edilir? (Çəki: 1)

- ☐ məhsul vahidinin material tutumu
 - ☐ məhsul vahidinin maya dəyərində enerji məsrəflərinin xüsusi çəkisi
 - ☐ müəssisənin pərakəndə satış şəbəkəsinə verdiyi məhsulun həcmi
 - ☐ ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
 - ☒ məhsul vahidinin maya dəyərində "satin alınmış yarımfabrikat və məmulatlar
-

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin səciyyəvi xüsusiyyəti hesab olunur? (Çəki: 1)

- ☐ istehsal prosesinin yalnız bir müəssisədə baş verməsi, istehsal olunmuş məhsulların istehlakçıya çatdırılmasında heç bir vasitəçidən istifadə edilməməsi
 - ☐ istehsal prosesinin mərhələləri arasındakı ahəngdarlı, müəssisələrin mülkiyyətçisinin eyni şəxs olması, vahid mərkəzləşdirilmiş idarəetmə sistemi
 - ☐ müxtəlif müəssisələrin istehsalı olan hissə və qovşaqların bir müəssisədə son məhsul formasında yığılması
 - ☐ istehsalın yalnız sifarişlər əsasında olması, sifariş edilmiş məhsulların bir neçə müəssisə tərəfindən istehsalı
 - ☒ müxtəlif istehsalların birliyi, kombinata daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti, vahid enerji sistemi və nəqliyyat bazası
-

Sual: Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinləşmənin formaları hansılardır? (Çəki: 1)

- ☐ aqreqat, istehsal-texniki və texnoloji
 - ☒ xammalın ardıcıl emalına görə, xammalın kompleks emalına görə, tullantılardan istifadəyə görə
 - ☐ şaquli, üfiqi və qarışıq
 - ☐ alət, hissə və texnoloji mərhələ üzrə
 - ☐ fərdi, seriyalı və kütləvi
-

Sual: Qara metallurgiya kombinatı üçün kombinləşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- ☒ xammalın ardıcıl emalı
 - ☐ xammalın kompleks emalı
 - ☐ texnoloji mərhələ üzrə
 - ☐ üfiqi kombinləşdirmə
 - ☐ istehsal-texniki kombinləşdirmə
-

Sual: Mineral (üzvi) xammalın emalı kombinatları üçün kombinləşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- ☐ xammalın ardıcıl emalı
 - ☐ texnoloji mərhələ üzrə
 - ☒ xammalın kompleks emalı
 - ☐ tullantılardan istifadəyə əsaslanan
 - ☐ texniki kombinləşdirmə
-

Sual: İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinləşmənin tipləri hansılardır? (Çəki: 1)

- ☐ aqreqat, istehsal-texniki, texnoloji
 - ☐ xammalın ardıcıl emalı, xammalın kompleks emalı, tullantılardan istifadə
 - ☐ fərdi, seriyalı, kütləvi
 - ☐ alət, hissə və texnoloji mərhələ üzrə
 - ☒ şaquli, üfiqi, qarışıq
-

Sual: Neftayırma müəssisələri üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- ☐ xammalın ardıcıl emalı
 - ☐ texnoloji mərhələ üzrə
 - ☒ xammalın kompleks emalı
 - ☐ tullantılardan istifadəyə əsaslanan
 - ☐ şaquli kombinələşdirmə
-

Sual: Şaquli kombinələşmənin səciyyəvi xüsusiyyəti nədir? (Çəki: 1)

- ☒ xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
 - ☐ xammalın kompleks emalını nəzərdə tutur
 - ☐ ayrı-ayrı müəssisələrdə istehsal olunan qovşaq və hissələr bir müəssisədə son məhsul kimi yığılır;
 - ☐ müxtəlif müəssisələrdə istehsal olunan məhsullar bir müəssisə tərəfindən satılır
 - ☐ xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır
-

Sual: Aşağıdakı cəhətlərdən hansı kombinələşmə üçün səciyyəvi deyildir? (Çəki: 1)

- ☐ müxtəlif istehsalların ərazicə birliyi
 - ☒ vahid satış şəbəkəsinin olması
 - ☐ kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti
 - ☐ vahid enerji sistemi
 - ☐ vahid nəqliyyat bazası
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə imkanları daha məhduddur? (Çəki: 1)

- ☒ maşınqayırma sənayesi;
 - ☐ metallurgiya sənayesi;
 - ☐ neft emalı sənayesi;
 - ☐ yeyinti sənayesi;
 - ☐ neft-kimya sənayesi.
-

Sual: Kombinələşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür? (Çəki: 1)

- ☐ sənaye sahələri üzrə göstəricilər, ərazi üzrə göstəricilər
 - ☒ texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi çəkisi; kombinatların işçi heyətinin ümumi istehsal işçi heyətində xüsusi çəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi.
 - ☐ əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımavtomat və avtomat dəzgahların sayı, aqrekat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi çəkisi
 - ☐ əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
 - ☐ kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi.
-

Sual: Aşağıdakı göstəricilərin hansından kombinləşmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir? (Çəki: 1)

- ☐ kombinatda bir iş yerinə düşən hissə-əmaliyyatların sayı
 - ☐ kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
 - ☐ kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
 - ☐ kombinatın müəssisələrində olan avadanlıqların orta gücü
 - ☒ kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
-

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- ☒ xammal və materialların daşınma xərclərinə qənaət olunur
 - ☐ idarəetmənin çevikliyi artır
 - ☐ məhsulun rəqabət qabiliyyəti yüksəlir
 - ☐ məhsulların satış sürəti artır
 - ☐ avadanlıqların boşdayanma halları azalır
-

Sual: Sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə nələr daxildir? (Çəki: 1)

- ☐ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması, ölkənin ərazisi üzrə bəzərdə yerləşdirilməsi
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi, təmərküzləşmənin sürətləndirilməsi
 - ☒ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması, ölkənin ərazi üzrə bəzərdə yerləşdirilməsi
 - ☐ ixtisasız fəhlələrin və işsizlərin az olduğu rayonlara meyli, xarici bazarda rəqabət apara biləcək məhsulların istehsalı, xammalın olub-olmamasından asılı olmayaraq ucuz işçi qüvvəsi regionlarına üstünlük verilməsi
 - ☐ hərbi sənayenin üstün inkişafını təmin edən ərazilərə meyli, yalnız valyutaya satıla bilən məhsulların regionlar üzrə yerləşdirilməsi
-

Sual: Sənaye istehsalının yerləşdirməsinin hansı prinsipinə riayət olunmaqla ölkənin iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının tarazlığını təmin edir, onların təbii resurslarından və əmək ehtiyatlarından səmərəli istifadə məsələsini həll edir? (Çəki: 1)

- ☐ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - ☒ sənaye istehsalının ölkənin ərazi üzrə bəzərdə yerləşdirilməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təsərrüfatlarının kompleks inkişafı.
-

Sual: Sənaye istehsalının yerləşdirməsinin hansı prinsipinə riayət olunması müəssisələrin ixtisaslaşma səviyyəsini və onların optimal ölmüsünü müəyyən edir? (Çəki: 1)

- ☐ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
- ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;

- ☒ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - ☐ sənaye istehsalının ölkənin ərazi üzrə dırqərarda yerləşdirilməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərfatlarının kompleks inkişafı.
-

Sual: Yeni tikiləcək müəssisələrin istehsal etdiyi məhsulların istehlakçıları çox olarsa, onda belə müəssisələr necə yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ istehlak rayonuna yaxın;
 - ☐ əhalinin sıx yerləşdiyi rayonda;
 - ☒ xammal bazasına yaxın;
 - ☐ enerji mənbələrinə yaxın;
 - ☐ əhalinin alıcılıq qabiliyyəti yüksək olan payonlarda.
-

Sual: Sənaye istehsalının ölkə ərazisi üzrə düzgün yerləşdirməsi aşağıdakılardan hansına təsir göstərmir? (Çəki: 1)

- ☐ geniş təkrar istehsalın sürətlənməsinə;
 - ☐ təbii sərvətlərdən səmərəli istifadəyə;
 - ☒ ölkə iqtisadiyyatında inhisarçılığın səviyyəsinin artmasına;
 - ☐ şəhərlə kənd, sənaye və kənd təsərrüfatı arasındakı fərqlərin azaldılmasına;
 - ☐ əmək məhsuldarlığının yüksəlməsi və ictimai xərclərə qənaət əsasında istehsalın səmərəliliyinin artmasına.
-

Sual: Güc maşın və avadanlıqları: (Çəki: 1)

- ☒ enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulur
 - ☐ əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər
 - ☐ istehsal proseslərini əl ilə avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət edilməsi üçündür
 - ☐ riyazi məsələlərin həllinin sürətləndirilməsi və avtomatlaşdırılması üçündür
 - ☐ istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcılıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır
-

Sual: İş maşın və avadanlıqları: (Çəki: 1)

- ☐ enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulur
 - ☒ əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər
 - ☐ istehsal proseslərini əl ilə avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət edilməsi üçündür
 - ☐ riyazi məsələlərin həllinin sürətləndirilməsi və avtomatlaşdırılması üçündür
 - ☐ istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcılıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır
-

Sual: Nəzarət-ölçü və nizamlaşdırma cihazları və laboratoriya avadanlıqları: (Çəki: 1)

- ☐ enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulur
- ☐ əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər

- ☒ istehsal proseslərini əl ilə avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət edilməsi üçündür
 - ☐ riyazi məsələlərin həllinin sürətləndirilməsi və avtomatlaşdırılması üçündür
 - ☐ istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcılıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır
-

Sual: Hesablama texnikası: (Çəki: 1)

- ☐ enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulur
 - ☐ əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər
 - ☐ istehsal proseslərini əl ilə avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət edilməsi üçündür
 - ☒ riyazi məsələlərin həllinin sürətləndirilməsi və avtomatlaşdırılması üçündür
 - ☐ istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcılıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır
-

Sual: Avtomat maşın və avadanlıqlar: (Çəki: 1)

- ☐ enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulur
 - ☐ əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər
 - ☐ istehsal proseslərini əl ilə avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət edilməsi üçündür
 - ☐ riyazi məsələlərin həllinin sürətləndirilməsi və avtomatlaşdırılması üçündür
 - ☒ istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcılıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır
-

Sual: Emal növündən asılı olaraq metal emal edən dəzgahlar qrupuna aid olmayan dəzgahlar hansılardır? (Çəki: 1)

- ☐ torna
 - ☐ deşmə (burğu)
 - ☒ universal
 - ☐ kombinəlanmış
 - ☐ frezer
-

Bölmə: 0803

Ad	0803
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təmərküzləşmənin aqreqat formasının öyrənilməsi zamanı hansı göstəricilərin tətbiqi daha məqsədəuyğundur? (Çəki: 1)

- ☐ dəyər göstəriciləri;

- ☐ nisbi göstəricilər;
 - ☐ ümumiləşdirilmiş göstəricilər;
 - ☒ natural göstəricilər
 - ☐ inteqral göstəricilər.
-

Sual: Aşağıdakılar hansı müəssisənin ölçüsünə təsir göstərən istehsal daxili amillərdəndir: (Çəki: 1)

- ☐ ərazinin relyefi, əmək ehtiyatlarının mövcudluğu, su təchizatı, enerji təminatı, kadrların ixtisas səviyyəsi, istehlakçıların gəlirləri və s.
 - ☒ texnikanın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun orijinallığı, istehsalın təşkil vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyəsi və s.
 - ☐ xammal və nəqliyyat amilləri, demoqrafik vəziyyət, iqtisadi-coğrafi amilləri, regionun mənimsənilmə vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili və s.
 - ☐ elmi-texniki tərəqqi, istehsalın ictimai təşkil formaları, istehsalın ahəngdar təşkil, istehsalın təşkil tipi, istehsal üsulu və s.
 - ☐ makroiqtisadi sabitlik, inflyasiya səviyyəsi, məhsulun qiyməti, müəssisənin bazar mövqeyi, bazar rəqabəti və s.
-

Sual: Miqyas artımından qənaətin (miqyasın müsbət effektinin) davamlı olduğu sənaye sahələrinə aşağıdakılardan hansı xasdır: (Çəki: 1)

- ☒ belə sahələrdə iri ölçülü müəssisələr üstünlük təşkil edir;
 - ☐ belə sahələrdə orta ölçülü müəssisələr üstünlük təşkil edir;
 - ☐ belə sahələrdə kiçik ölçülü müəssisələr üstünlük təşkil edir;
 - ☐ belə sahələrdə kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;
 - ☐ belə sahələrdə çoxlu sayda kiçik müəssisələr fəaliyyət göstərir
-

Sual: Aşağıdakı sənaye sahələrində iri müəssisələr tam üstünlüyə malikdir: (Çəki: 1)

- ☐ yeyinti sənayesi; yüngül sənaye, gön-dəri və ayaqqabı sənayesi, metal emalı sənayesi, kombinəlaşdırılmış yem istehsalı;
 - ☐ bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması, oyuncaq istehsalı, kimyəvi təmizləmə və boyama, dəftərxana ləvazimatı istehsalı;
 - ☐ ağac emalı və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları, toxuculuq, balıq, konserv sənaye sahələri;
 - ☒ elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və neft-kimya sənayesi, sement istehsalı, maşınqayırma, şüşə və çini-saxsı sənayesi;
 - ☐ istehlak malları istehsalı, istehsal vasitələrinin istehsalı, tikinti materialları sənayesi, emal sənayesi.
-

Sual: Aşağıdakılardan hansı səmərəlilik baxımından iri müəssisənin üstünlüyünü şərtləndirən amil hesab edilmir: (Çəki: 1)

- ☐ İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan avadanlıqlar tətbiq etmək mümkündür;
- ☐ İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkil formalarına keçmək daha asan olur;
- ☐ İri istehsalda hazırlanan məhsulun maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur

- ☐ İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü konstruktor büroları yaratmaq mümkün olur;
 - ☒ İstehsalın iri müəssisələrdə cəmlənməsi daxili bazarda rəqabət iştirakçılarının sayının artmasına gətirib çıxarır.
-

Sual: İstehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas göstəriciləri hansılardır? (Çəki: 1)

- ☒ məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, istehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə
 - ☐ əsaslı vəsait qoyuluşunun ödənmə müddəti, müəssisələr arasında kooperasiya əlaqələrinin müddəti
 - ☐ ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi, bir iş yerinə düşən hissə-əməliyyatların sayı
 - ☐ ayrı-ayrı detalların, qovşaqların, aqreqatların və pəstahların buraxılışı üzrə ixtisaslaşdırılmış və ya mərkəzləşdirilmiş istehsalların müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümumi həcmində xüsusi çəkisi, ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi
 - ☐ məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət,) ixtisaslaşdırılmış sex və sahələrin mənfəətinin həcmi
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☐ istehsalın ixtisaslaşdırılması istehsala yüksək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların peşəkarlığının yüksəlməsinə, müəssisənin təşkilati və istehsal strukturunu təkmilləşdirməyə imkan yaradır
 - ☐ istehsalın ixtisaslaşdırılması əsasında səmərəliliyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki və iqtisadi tədbirlərlə əlaqədardır
 - ☒ bazar münasibətləri inkişaf etdikcə istehsalın ixtisaslaşması və kooperaslaşdırılmasının iqtisadi əhəmiyyəti tədricən azalır
 - ☐ istehsalın ixtisaslaşması və kooperativləşməsi ayrı-ayrı məhsul növlərinin hazırlanmasının kütləvililiyini artırır, xüsusi, yüksək məhsuldarlığa malik avadanlığın tətbiqini asanlaşdırır
 - ☐ istehsalın ixtisaslaşması və kooperativləşməsi kiçik, orta və iri müəssisələr arasında səmərəli təsərrüfat əlaqələrinin qurulmasına imkan verir
-

Sual: Aşağıdakı əlamətlərdən hansı kombinəlanmış müəssisələr üçün səciyyəvi deyil? (Çəki: 1)

- ☐ texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasiləsiz baş verir
 - ☐ texnoloji prosesin bir mərhələsindən digərinə keçid ən qısa yolla baş verir
 - ☐ istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur
 - ☐ istehsallardan birinin məhsulu digəri üçün material və ya yarımfabrikat rolunda çıxış edir
 - ☒ istehsallardan hər birinin məhsulu birbaşa satış bazarlarına çıxarılır
-

Sual: Kombinəlməyə daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti nə deməkdir? (Çəki: 1)

- ☐ kombinata daxil olan müxtəlif müəssisələrdə istifadə edilən avadanlıqlar eyni olur, məhsulun nomenklaturası və çeşidi məhdudlaşdırılır

- ☐ kombinata daxil olan müxtəlif müəssisələrdə eyniadlı və eyni keyfiyyətdə məhsullar istehsal olunur
 - ☒ kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenklaturası və keyfiyyətinə görə isə bir-birilə analoq təşkil edirlər
 - ☐ kombinata daxil olan müxtəlif müəssisələrin istehsal etdikləri məhsulların qiymətləri bir-birinə uyğunlaşdırılır
 - ☐ kombinatın ümumi gəlirləri kombinata daxil olan müxtəlif müəssisələr arasında bərabər bölünür.
-

Sual: Maşınqayırma sənaye sahələrində kombinələşmə imkanlarının məhdudluğu nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ maşınqayırma müəssisələrində fiziki emal üslundan daha çox istifadə olunur;
 - ☒ metal və ilkin xammal kompleks emal üçün yararlı deyil;
 - ☐ maşınqayırma müəssisələrində kimyəvi emal üslundan daha çox istifadə olunur;
 - ☐ maşınqayırma müəssisələrində fiziki və kimyəvi emal üslundan daha çox istifadə olunur;
 - ☐ maşınqayırma müəssisələri əsasən istehlak rayonunda yerləşdirildiyi üçün.
-

Sual: Əmək predmetinin mexaniki yolla işlənməsinə əsaslanan maşınqayırma kombinələşmənin hansı əsas forması ola bilər? (Çəki: 1)

- ☐ texnoloji mərhələ üzrə
 - ☐ xammalın kompleks emalı
 - ☒ xammalın ardıcıl emalı
 - ☐ tullantılardan istifadəyə əsaslanan
 - ☐ texnoloji mərhələ üzrə və xammalın kompleks emalı
-

Sual: Emal sənaye müəssisəsinin hasilat müəssisəsinə yaxınlaşdırılmasına əsaslanan kombinatlar hansı istehsallar üçün səciyyəvidir? (Çəki: 1)

- ☐ əmək predmetinə təsirin mexaniki üsullarının tətbiqinə əsaslanan istehsallar üçün
 - ☒ əmək predmetinə təsirin kimyəvi üsullarının tətbiqinə əsaslanan istehsallar üçün
 - ☐ əmək predmetinə təsirin fiziki üsullarının tətbiqinə əsaslanan istehsallar üçün
 - ☐ avtomatlaşdırılmış istehsallar üçün
 - ☐ kütləvi və seriyalı istehsallar üçün
-

Sual: Aşağıdakı sənaye müəssisələrindən hansı xammal mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ yeyinti sənayesi müəssisələri;
 - ☐ kimya müəssisələri;
 - ☐ süni liflər istehsal edən müəssisələr;
 - ☐ neft emalı müəssisələri;
 - ☒ qara və əlvan metallurgiya.
-

Sual: Aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir? (Çəki: 1)

- ☒ ilkin aluminium istehsal edən müəssisələr;

- ☐ pambıqtəmizləmə müəssisələri;
 - ☐ mebel istehsalı müəssisələri;
 - ☐ neft emalı müəssisələri;
 - ☐ qara və əlvan metallurgiya müəssisələri.
-

Sual: Aşağıdakı sənaye müəssisələrindən hansı istehlak rayonuna yaxın yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ ilkin aluminium istehsal edən müəssisələr;
 - ☐ pambıqtəmizləmə müəssisələri;
 - ☐ mebel istehsalı müəssisələri;
 - ☒ neft emalı müəssisələri;
 - ☐ qara və əlvan metallurgiya müəssisələri.
-

Sual: Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməməlidir? (Çəki: 1)

- ☒ pambıqtəmizləmə müəssisələri;
 - ☐ elektrometallurgiya müəssisələri;
 - ☐ elektrokimya müəssisələri;
 - ☐ süni liflər istehsal edən müəssisələr;
 - ☐ yüngül metallar (alüminium və.s) istehsalları.
-

Sual: Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməməlidir? (Çəki: 1)

- ☒ pambıqtəmizləmə müəssisələri;
 - ☐ elektrometallurgiya müəssisələri;
 - ☐ elektrokimya müəssisələri;
 - ☐ süni liflər istehsal edən müəssisələr;
 - ☐ yüngül metallar (alüminium və.s) istehsalları.
-

Sual: Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı xammal mənbələrinə yaxın rayonlarda yerləşdirilməməlidir? (Çəki: 1)

- ☐ maşınqayırmanın metal-tutumlu istehsalları;
 - ☐ əsas kimya müəssisələri;
 - ☐ pambıqtəmizləmə müəssisələri;
 - ☒ neft emalı müəssisələri;
 - ☐ qara və əlvan metallurgiya.
-

Sual: Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı istehlak rayonuna yaxın yerləşdirilməməlidir? (Çəki: 1)

- ☐ metaltutumu az olan maşınqayırma istehsalları;
 - ☐ pambıq parça müəssisələri;
 - ☐ mebel istehsalı müəssisələri;
 - ☐ neft emalı müəssisələri;
 - ☒ qara və əlvan metallurgiya müəssisələri.
-

Sual: Maşınqayırma sənayesinin istehsal fondlarının ümumi həcmində əsas fondların xüsusi çəkisi neçə faizdir? (Çəki: 1)

- ☐ 70-80%
 - ☒ 60-65%
 - ☐ 45-50%
 - ☐ 35-40%
 - ☐ 10-15%
-

Sual: Maşınqayırmanın əsas fondlarının ümumi həcmində qeyri-istehsal təyinatlı əsas fondların xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ 70-80%
 - ☐ 60-65%
 - ☐ 45-50%
 - ☐ 35-40%
 - ☒ 10-15%
-

Sual: Əsas istehsal fondlarının daha böyük xüsusi çəkisi sənayenin hansı sahəsi üçün xarakterikdir? (Çəki: 1)

- ☒ hasiledici
 - ☐ maşınqayırma
 - ☐ elektroenergetika
 - ☐ metallurgiya
 - ☐ kimya
-

Sual: Azərbaycanın emal sənayesinin hansı sahəsində əsas istehsal fondları ən böyük paya malikdir? (Çəki: 1)

- ☐ yüngül
 - ☒ maşınqayırma
 - ☐ neft emalı
 - ☐ metallurgiya
 - ☐ kimya
-

Sual: Azərbaycan sənayesinin əsas fondlarının ümumi həcmində maşınqayırmanın xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ 70-80%
 - ☐ 40-45%
 - ☐ 25-30%
 - ☐ 10-12%
 - ☒ 3-4%
-

Sual: Sexlərin sənaye korpusları: (Çəki: 1)

- ☒ binalardır
- ☐ qurğulardır
- ☐ ötürücü qurğulardır
- ☐ istehsal və təsərrüfat inventarlarıdır
- ☐ digər əsas fondlardır

Sual: Qarajlar: (Çəki: 1)

- ☒ binalardır
 - ☐ qurğulardır
 - ☐ ötürücü qurğulardır
 - ☐ istehsal və təsərrüfat inventarlarıdır
 - ☐ digər əsas fondlardır
-

Sual: Hansı fikir səhvdir? (Çəki: 1)

- ☐ buraxılan məhsulun həcmi nə qədər çox olarsa, ixtisaslaşdırılmış maşın və avadanlıqların xüsusi çəkisi də bir o qədər artıq olar
 - ☒ işçilərin əmək haqqı və mükafatları yüksək olduqca, istehsalın mexanikləşdirmə səviyyəsi də yüksək olur
 - ☐ buraxılan məhsulun konstruktiv-texnoloji xüsusiyyətləri mürəkkəb olduqca əsas fondların xüsusi çəkisi daha yüksək olur
 - ☐ istehsalın təmərküzləşdirilməsi və ixtisaslaşdırılması səviyyəsi yüksəldikcə, onun (istehsalın) mexanikləşdirmə səviyyəsi də yüksəlir
 - ☐ istehsalın təmərküzləşdirilməsi və ixtisaslaşdırılması səviyyəsi yüksəldikcə, əsas fondların quruluşunda iş maşın və avadanlıqlarının xüsusi çəkisi də yüksək olur
-

Sual: İri qabaritli maşın istehsal edən maşınqayırma müəssisələrində əsas istehsal fondlarının quruluş xüsusiyyətlərinə hansı aiddir? (Çəki: 1)

- ☒ istehsal binalarının, tikililərin, qaldırıcı-nəqliyyat vasitələrinin xüsusi çəkisinin yüksək olması
 - ☐ binalar, tikililər və ötürücü qurğuların xüsusi çəkisinin yüksək olması
 - ☐ istehsal binalarının, eləcə də güc maşın və avadanlıqlarının xüsusi çəkisinin yüksək olması
 - ☐ tikililərin, güc və iş maşın və avadanlıqlarının xüsusi çəkisinin yüksək olması
 - ☐ binalar, tikililər və ötürücü qurğuların xüsusi çəkisinin aşağı olması
-

Sual: Kütləvi və iri seriyalı maşınqayırma müəssisələrində əsas istehsal fondlarının quruluş xüsusiyyətlərinə hansı aiddir? (Çəki: 1)

- ☐ istehsal binalarının, tikililərin, qaldırıcı-nəqliyyat vasitələrinin xüsusi çəkisinin yüksək olması
 - ☐ binalar, tikililər və ötürücü qurğuların xüsusi çəkisinin yüksək olması
 - ☒ maşın və avadanlıqların xüsusi çəkisinin yüksək, bina və inventarların xüsusi çəkisinin aşağı olması
 - ☐ bina və inventarların xüsusi çəkisinin yüksək, maşın və avadanlıqların xüsusi çəkisinin aşağı olması
 - ☐ binalar, tikililər və ötürücü qurğuların xüsusi çəkisinin aşağı olması
-

Sual: Fikri tamamlayın: Bütün digər şərtlər sabit qaldıqda müəssisənin texniki səviyyəsi yüksək olduqca..... (Çəki: 1)

- ☐ istehsalın mexanikləşdirmə və avtomatlaşdırma səviyyəsi də yüksək olur
- ☒ əsas fondlar içində maşın, avadanlıq, cihaz və aparatların xüsusi çəkisi də yüksək olur
- ☐ binalar, tikililər və ötürücü qurğuların xüsusi çəkisi yüksək olur

- ☐ əsas fondlar içində maşın, avadanlıq, cihaz və aparatların xüsusi çəkisi aşağı olur
- ☐ əsas fondlar içində elmi cihaz və avadanlıqların, qaldırıcı-nəqliyyat vasitələrinin xüsusi çəkisi də yüksək olur

Bölmə: 0901

Ad	0901
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsal əsas fondları nədir? (Çəki: 1)

- ☐ öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.
- ☒ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

Sual: İstehsal əsas fondlarının tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☒ bina və nəqliyyat vasitələri
- ☐ qurğu və materiallar
- ☐ nəqliyyat vasitələri və istehsal tullantıları
- ☐ binalar və yanacaq ehtiyatları
- ☐ ötürücü mexanizmlər və tara materialları

Sual: Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil? (Çəki: 1)

- ☐ bina
- ☐ dəzgah
- ☒ məmulat
- ☐ qurğu
- ☐ nəqliyyat vasitəsi

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ☐ ilkin dəyərinə və təzələnmə əmsalına görə
- ☐ qalıq və satış dəyərinə görə
- ☒ ilkin və bərpa dəyərinə görə
- ☐ köhnəlmə və amortizasiya dəyərinə görə

☐ işləmə müddəti və satış dəyərinə görə

Sual: Əsas fondların aşınma növləri hansılardır? (Çəki: 1)

- ☒ fiziki, mənəvi, sosial, iqtisadi
 - ☐ fiziki, texniki, mənəvi, sosial
 - ☐ texniki, texnoloji, fiziki, mənəvi
 - ☐ mənəvi, psixoloji, sosial, iqtisadi
 - ☐ texniki, mənəvi, sosial, siyasi
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- ☐ əsas fondların dəyərindəki artım
 - ☐ mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
 - ☐ əsas fondların yeniləri ilə əvəz olunma faizi
 - ☒ aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
 - ☐ əsas fondların satışından gələn gəlirdir
-

Sual: Maşınqayırma müəssisələrinin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- ☐ Binalar
 - ☒ Hazır məhsul, anbarında olan avadanlıq
 - ☐ Səxdə qurulmuş avadanlıq
 - ☐ Nəqliyyat vasitələri
 - ☐ Zavoddaxili su kəmərləri
-

Sual: Əsas fondların hansı ünsürü daha aktivdir? (Çəki: 1)

- ☐ güc maşınları və avadanlıqları
 - ☒ iş maşınları və avadanlıqları
 - ☐ nəzarət-ölçü cihazları
 - ☐ ötürücü mexanizmlər
 - ☐ nəqliyyat vasitələri
-

Sual: Sənaye müəssisələrində «Nəzarət-ölçü və nizamlama cihazları» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Qurğular»;
 - ☐ «Ötürücü qurğular»;
 - ☒ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «elektrik, istilik və buxarla işləyən dərəcələr» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
- ☒ «Nəqliyyat vasitələri»;
- ☐ «Maşın və avadanlıqlar»;
- ☐ «İstehsal ləvazimatları»;

☐ «Alətlər»;

Sual: Sənaye müəssisələrində «iş dəzgahlarının aralarına çəkilən çəpərlər» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☒ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «yanğından mühafizə əşyaları» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «kitabxana fondu» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☒ «Sair əsas fondlar»;
-

Sual: Maşınqayırma sənayesində istehsal fondlarının ümumi həcmində döviyyə fondlarının xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ 70-80%
 - ☐ 60-65%
 - ☐ 45-50%
 - ☒ 35-40%
 - ☐ 20-25%
-

Sual: Döviyyə vəsaitlərinin ümumi həcmində maşınqayırma və metal emalı sənayesinin döviyyə vəsaitlərinin xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ təqribən 15%
 - ☐ təqribən 30%
 - ☐ təqribən 75%
 - ☒ təqribən 80%
 - ☐ təqribən 90%
-

Sual: Az qiymətli tez köhnələn əşyalar aiddir: (Çəki: 1)

- ☒ istehsal ehtiyatlarına
- ☐ bitməmiş istehsala

- ☐ gələcək dövrün xərclərinə
 - ☐ əsas materiallara
 - ☐ köməkçi materiallara
-

Sual: Alınmış yarımfabrikatlar aiddir: (Çəki: 1)

- ☒ istehsal ehtiyatlarına
 - ☐ bitməmiş istehsala
 - ☐ gələcək dövrün xərclərinə
 - ☐ əsas materiallara
 - ☐ köməkçi materiallara
-

Sual: Öz istehsalı olan yarımfabrikatlar aiddir: (Çəki: 1)

- ☐ istehsal ehtiyatlarına
 - ☒ bitməmiş istehsala
 - ☐ gələcək dövrün xərclərinə
 - ☐ əsas materiallara
 - ☐ köməkçi materiallara
-

Sual: Maşınqayırma üçün əsas xammal təchizatçısı hansı sahədir? (Çəki: 1)

- ☐ kimya sənayesi
 - ☒ qara və əlvan metallurgiya
 - ☐ neft hasilı sənayesi
 - ☐ elektroenergetika
 - ☐ neft emalı sənayesi
-

Sual: Maşınqayırma və metal emalında tədavül fondları ümumi dövriyyə vəsaitlərinin neçə faizini təşkil edir? (Çəki: 1)

- ☒ təqribən 15%
 - ☐ təqribən 30%
 - ☐ təqribən 75%
 - ☐ təqribən 80%
 - ☐ təqribən 90%
-

Sual: Normalaşdırılan dövriyyə vəsaitlərinə hansılar aiddir? (Çəki: 1)

- ☒ anbardakı hazır məhsul
 - ☐ yüklənmiş məhsul
 - ☐ debitor borcları
 - ☐ hesablardakı vəsaitlər
 - ☐ pul vəsaitləri
-

Sual: Normalaşdırılan dövriyyə vəsaitlərinə hansılar aiddir? (Çəki: 1)

- ☐ yüklənmiş məhsul
- ☐ debitor borcları
- ☐ hesablardakı vəsaitlər

- ☐ pul vəsaitləri
- ☒ göstərilənlərdən heç biri

Sual: Normalaşdırılan dövriyyə vəsaitlərinə hansılar aid deyil? (Çəki: 1)

- ☐ anbardakı hazır məhsul
- ☒ yüklənmiş məhsul
- ☐ istehsal ehtiyatları
- ☐ bitməmiş istehsal
- ☐ gələcək dövrün xərcləri

Sual: Normalaşdırılan dövriyyə vəsaitlərinə hansılar aid deyil? (Çəki: 1)

- ☐ anbardakı hazır məhsul
- ☐ istehsal ehtiyatları
- ☐ bitməmiş istehsal
- ☐ gələcək dövrün xərcləri
- ☒ göstərilənlərdən heç biri

Sual: Dövriyyə vəsaitlərinin dövriyyəsinə hansı göstəricilər xarakterizə edir? (Çəki: 1)

- ☐ material tutumu və metal tutumu
- ☐ dövretmə əmsalı, dövrün uzunluğu, növbəlilik əmsalı
- ☐ dövretmə əmsalı, yüklənmə əmsalı, dövrün sürəti
- ☒ dövretmə əmsalı, yüklənmə əmsalı, bir dövrün uzunluğu
- ☐ dövriyyə vəsaitlərinin mütləq və nisbi buraxılışı

Bölmə: 0902

Ad	0902
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsal əsas fondlarının quruluşu necə hesablanır? (Çəki: 1)

- ☐ aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
- ☒ ünsürlərdən hər birinin ümumi dəyərindəki xüsusi çəkisi
- ☐ binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
- ☐ texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
- ☐ əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi

Sual: Maşınqayırmanın texnologiyası avadanlıqları əsasən hansı sexdə quraşdırılır? (Çəki: 1)

- ☐ tökmə;
- ☒ mexaniki emal;
- ☐ dəmirçi-press;

- ☐ alət;
 - ☐ texniki-təmir
-

Sual: Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
 - ☐ iqtisadi və sosial
 - ☐ fondverimi və köhnəlmə müddəti
 - ☐ fondtutumu və təzələnmə əmsalı
 - ☒ fondverimi və növbəlilik əmsalı
-

Sual: İstehsal gücü nədir? (Çəki: 1)

- ☐ müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı
 - ☐ müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul satmaq imkanı
 - ☒ müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa biləcəyi qabiliyyətidir
 - ☐ müəssisənin illik istehsal həcmi
 - ☐ müəssisənin bazardakı payıdır
-

Sual: Əsas fondlardan ekstensiv istifadə əməsalı (Çəki: 1)

- ☒ əsas fondlardan vaxta görə istifadəni göstərir
 - ☐ fondlasırlılığın artmasını göstərir
 - ☐ əsas fondlardan gücə görə istifadəni göstərir
 - ☐ əsas fondların mənəvi köhnəlməsini göstərir
 - ☐ əsas fondlardan yeniləşmə səviyyəsini göstərir
-

Sual: Hansı göstərici maşınqayırmanın əsas fondlarından istifadəni xarakterizə edə bilmir? (Çəki: 1)

- ☐ fondverimi
 - ☐ növbəlilik əmsalı
 - ☐ fondtutumu
 - ☒ dövretmə əmsalı
 - ☐ istehsal gücü
-

Sual: İstehsal vasitələri ilə əsas fondlar arasındakı kəmiyyət fərqi nədən ibarətdir? (Çəki: 1)

- ☐ əsas fondlar istehsal vasitələrindən genişdir;
 - ☒ istehsal vasitələri əsas fondlardan genişdir;
 - ☐ belə bir fərq yoxdur;
 - ☐ istehsal vasitələri əsas fondların tərkibinə aiddir;
 - ☐ əsas fondlar istehsal vasitələrinin tərkibinə aid deyil;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əsas fondlardan istifadə səmərəliliyini müəyyən edən amillər aid deyil? (Çəki: 1)

- ☐ sənaye müəssisələrində elm və texnikanın ən yeni nailiyyətlərindən daha geniş

istifadə edilməsi;

- ☐ sənaye müəssisələrində ən faydalı təmərküzləşmə və ixtisaslaşma səviyyələrinin düzgün müəyyən edilməsi;
 - ☐ əsas fondların funksional tərkibinin uzlaşdırılmasının optimallıq dərəcəsi;
 - ☐ avadanlıq parkının texnoloji quruluşunun təkmilləşdirilməsi;
 - ☒ əsas fondların bərpa dəyərinin artması.
-

Sual: İstehsal vasitələri ilə əsas fondlar arasındakı keyfiyyət fərqi nədən ibarətdir? (Çəki: 1)

- ☐ belə bir fərq yoxdur;
 - ☐ istehsal vasitələri əsas fondlardan genişdir;
 - ☐ yalnız mübadilə istehlak dəyərinə malik olub və istehlak dəyəri olmayan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır
 - ☒ istehlak və mübadilə dəyərinə malik olan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır;
 - ☐ yalnız istehlak dəyərinə malik olub və mübadilə dəyəri olmayan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır
-

Sual: Sürətləndirilmiş amortizasiya metodunun tətbiqi nəticəsində aşağıdakılardan hansı baş vermir? (Çəki: 1)

- ☐ müəssisənin əsas fondları tez-tez yeniləşir;
 - ☐ müəssisədə təmir xərclərinin həcmi azalır;
 - ☒ əsas fondların fiziki köhnəlmə səviyyəsi dəfələrlə artır;
 - ☐ istehsal olunan məhsulun maya dəyəri artır;
 - ☐ müəssisənin rəqabətqabiliyyətlik səviyyəsi yüksəlir;
-

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 500 min manat, ilin sonuna 800 min manat və bir il ərzində 300 min manatlıq əsas fond yeni işə salınmışsa onda əsas fondların artma əmsalı necə faiz olar? (Çəki: 1)

- ☐ 37,5 %;
 - ☐ 23,07 %;
 - ☐ 100 %;
 - ☒ 60 %;
 - ☐ 15 %.
-

Sual: Əsas fondların artma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi;
 - ☐ köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - ☐ baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərinə nisbəti kimi;
 - ☒ yeni işə salınmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
 - ☐ baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
-

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 600 min manat, ilin sonuna 900 min manat və bir il ərzində 150 min manatlıq əsas fond istifadədən çıxarılmışsa onda əsas fondların sıradançıxma əmsalı necə faiz olar? (Çəki: 1)

- ☐ 16,7 %;
 - ☐ 10 %;
 - ☐ 50 %;
 - ☐ 40 %;
 - ☒ 25 %.
-

Sual: Əsas fondların sıradançıxma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ köhnəlmə məbləğinin əsas fondların ilkin dəyərində nisbəti kimi;
 - ☐ köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərində nisbəti kimi;
 - ☐ baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərində nisbəti kimi;
 - ☒ baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərində nisbəti kimi;
 - ☐ yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərində nisbəti kimi;
-

Sual: İstehsal vasitələri ilə əsas fondlar arasında hansı fərqlər var? (Çəki: 1)

- ☐ yalnız kəmiyyət;
 - ☐ yalnız keyfiyyət;
 - ☐ heç bir fərq yoxdur;
 - ☒ kəmiyyət və keyfiyyət;
 - ☐ nisbi və mütləq fərqlər;
-

Sual: Fondtutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☒ istehsal əsas fondlarının orta illik dəyərinin əmtəəlik, ümumi və ya xalis məhsulun dəyərində nisbəti kimi
 - ☐ əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərində nisbəti kimi
 - ☐ əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondların ilin əvvəlinə olan dəyərində nisbəti kimi
 - ☐ əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondların əsas fondların ilin sonuna qalıq dəyərində nisbəti kimi
 - ☐ yeni işə salınmış əsas fondların dəyərinin mövcud əsas fondların ilkin dəyərində nisbəti kimi
-

Sual: Sənaye müəssisələrində amortizasiya məbləği necə müəyyən edilir? (Çəki: 1)

- ☐ müəssisənin istehsal əsas fondlarının ilkin dəyərinin əsas fondların qalıq dəyərində nisbəti kimi;
- ☐ müəssisənin istehsal əsas fondlarının ilkin dəyəri ilə əsas fondların qalıq dəyərinin hasili kimi;
- ☐ müəssisənin istehsal əsas fondlarının ilkin dəyəri ilə əsas fondların qalıq dəyərinin cəmi kimi;
- ☐ müəssisənin istehsal əsas fondlarının qalıq dəyərinin əsas fondların ilkin dəyərində nisbəti kimi;

- ☒ müəssisənin istehsal əsas fondlarının ilkin dəyərindən əsas fondların qalıq dəyərini çıxmaqla;
-

Sual: Sənaye müəssisələrində illik amortizasiya məbləği necə müəyyən edilir? (Çəki: 1)

- ☐ əsas fondların normativ xidmət müddətinin amortizasiya məbləğinə nisbəti kimi;
 - ☐ amortizasiya məbləğinin əsas fondların ilkin dəyərinə nisbəti kimi;
 - ☐ amortizasiya məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - ☒ amortizasiya məbləğinin əsas fondların normativ xidmət müddətinə nisbəti kimi;
 - ☐ amortizasiya məbləğinin əsas fondların normativ xidmət müddətinə hasili kimi;
-

Sual: Sənayenin digər sahələri ilə müqayisədə maşınqayırmanın dövriyyə vəsaitlərinin quruluşu nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ gələcək dövrün xərclərinin yüksək xüsusi çəkisi
 - ☒ istehsal ehtiyatlarının az, bitməmiş istehsalın isə xüsusi çəkisinin çox olması
 - ☐ istehsal ehtiyatlarının çox, bitməmiş istehsalın isə xüsusi çəkisinin az olması
 - ☐ istehsal ehtiyatlarının və bitməmiş istehsalın daha yüksək xüsusi çəkisinin olması
 - ☐ istehsal ehtiyatlarının və bitməmiş istehsalın daha aşağı xüsusi çəkisinin olması
-

Sual: Material resusrlarından səmərəli istifadənin ümumi göstəricilərinə aid deyil? (Çəki: 1)

- ☐ material tututmu
 - ☒ metal tutumu
 - ☐ bir manatlıq material xərclərinə düşən gəlir
 - ☐ material xərcləri əmsalı
 - ☐ material verimi
-

Sual: Material resusrlarından səmərəli istifadənin nisbi göstəricilərinə aiddir? (Çəki: 1)

- ☐ material tututmu
 - ☒ metal tutumu
 - ☐ bir manatlıq material xərclərinə düşən gəlir
 - ☐ material xərcləri əmsalı
 - ☐ material verimi
-

Sual: Maşınqayırma müəssisələri üzrə metal tutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ natural dəyerdə (tonla) istehlak olunmuş qara metalın həcmnin milli gəlirə nisbəti
 - ☐ natural dəyerdə (tonla) istehlak olunmuş əlvan metalın həcmnin milli gəlirə nisbəti
 - ☒ istehlak olunmuş qara metalın həcmnin əmtəəlik məhsulun həcminə nisbəti
 - ☐ istehlak olunmuş əlvan metalın həcmnin əmtəəlik məhsulun həcminə nisbəti
 - ☐ istehlak olunmuş qara metalın həcmnin əmtəəlik məhsulun həcminə hasili
-

Sual: Milli iqtisadiyyat səviyyəsində metal tutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☒ natural dəyerdə (tonla) istehlak olunmuş qara metalın həcmnin milli gəlirə nisbəti
- ☐ natural dəyerdə (tonla) istehlak olunmuş əlvan metalın həcmnin milli gəlirə nisbəti
- ☐ istehlak olunmuş qara metalın həcmnin əmtəəlik məhsulun həcminə nisbəti

- ☐ istehlak olunmuş əlvan metalın həcmnin əmtəəlik məhsulun həcminə nisbəti
- ☐ istehlak olunmuş qara metalın həcmnin əmtəəlik məhsulun həcmi üzrə istehsalı

Sual: Maşınqayırma məhsulu üzrə metal tutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ istehlak olunmuş metalın kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☒ istehlak olunmuş metalın kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☐ istehlak olunmuş materialın kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☐ istehlak olunmuş materialın kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☐ istehlak olunmuş material və əmtəəlik (reallaşdırılmış) məhsulun cəmi

Sual: Maşınqayırma məhsulunun elektrik tutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ istehlak olunmuş istehlak olunmuş elektrik enerjisinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☒ istehlak olunmuş istehlak olunmuş elektrik enerjisinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☐ bütün növ istehlak olunmuş enerjinin kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☐ bütün növ istehlak olunmuş enerjinin kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☐ istehlak olunmuş enerjinin və əmtəəlik (reallaşdırılmış) məhsulun cəmi

Sual: Maşınqayırma məhsulunun enerji tutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ istehlak olunmuş istehlak olunmuş elektrik enerjisinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☐ istehlak olunmuş istehlak olunmuş elektrik enerjisinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☒ bütün növ istehlak olunmuş enerjinin kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına nisbəti
- ☐ bütün növ istehlak olunmuş enerjinin kəmiyyətinin əmtəəlik (reallaşdırılmış) məhsul buraxılışına hasili
- ☐ istehlak olunmuş enerjinin və əmtəəlik (reallaşdırılmış) məhsulun cəmi

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi;
 - ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi;
 - ☐ əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmninə nisbəti kimi;
 - ☒ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
-

Sual: Maşınqayırma müəssisələrinin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
 - ☐ istehsal edilən məhsulun mürəkkəblilik dərəcəsi
 - ☒ kadrların idarə edilməsinin təkmiləşdirilməsi
 - ☐ istehsalın təmərküzləşmə səviyyəsi
 - ☐ istehsalın ixtisaslaşma səviyyəsi
-

Sual: Maşınqayırma müəssisələrində istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək
 - ☐ kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək
 - ☒ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☐ avadanlıq balansını tərtib etmək və fondverimini müəyyən etmək
-

Sual: Maşınqayırma müəssisələrində istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ avadanlıq balansını tərtib etmək
 - ☐ istehsal gücünü müəyyənləşdirmək
 - ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək
 - ☐ avadanlıq balansını tərtib etmək və fondverimini müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☒ amortizasiyanı hesablamaq və fondverimini müəyyən etmək
-

Sual: Maşınqayırma müəssisələrində avadanlıqlardan intensiv istifadə yollarına aid deyil: (Çəki: 1)

- ☐ avadanlığın birdəfəlik yükünün artırılması
- ☐ material emalının sürətinin artırılması
- ☐ xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsinin təmin edilməsi
- ☒ avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün təşkil edilməsi

☐ istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsinə təmin edilməsi

Sual: Aşağıdakılardan hansı avadanlıqlardan ekstensiv istifadənin yaxşılaşdırılması yollarına aid deyil? (Çəki: 1)

- ☐ avadanlıqların boşdayanma vaxtının azaldılması
 - ☐ növbəlilik əmsalının artırılması
 - ☐ avadanlıqların ümumi sayında fəaliyyət göstərməyənlərin xüsusi çəkisinin azaldılması
 - ☐ il ərzində avadanlıqlardan istifadə müddətinin artırılması
 - ☒ xammal və materialların keyfiyyətinin texnoloji prosesin tələblərinə uyğun gəlməsini təmin etməklə
-

Sual: İstehsal güclərindən istifadənin ekstensiv göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ istehsal güclərindən istifadə əmsalı
 - ☐ fondverimi
 - ☒ növbəlilik əmsalı
 - ☐ avadanlıqlardan istifadə əmsalı
 - ☐ əsas fondların rentabelliği
-

Sual: Müəssisənin istehsal gücünü müəyyən edən amil hansıdır? (Çəki: 1)

- ☒ avadanlıqların məhsuldarlığı
 - ☐ amortizasiya norması
 - ☐ dövretmə əmsalı
 - ☐ məhsulun əməktutumu
 - ☐ ümumzavod xərcləri
-

Sual: Maşınqayırmanın istehsal güjünün hesablanmasında hansı metoddan istifadə edilmir? (Çəki: 1)

- ☒ statistik metod
 - ☐ avadanlığın texniki güjünə görə
 - ☐ aparıcı avadanlığın güjünə görə
 - ☐ elektrik mühərriklərinin güjünə görə
 - ☐ ekspert qiymətləndirmə metodu
-

Bölmə: 1001

Ad	1001
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırma müəssisələrinin dövriyyə fondları nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
 - ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - ☒ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır? (Çəki: 1)

- ☐ tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
 - ☐ yanacaq, təmir ehtiyatları və hazır məhsul
 - ☒ istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
 - ☐ pul vəsaitləri, azqıymətli tezköhnələn əşyalar, debitor borcları
 - ☐ gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri
-

Sual: Dövriyyə vəsaitlərinin strukturunda hansı ünsür ən yüksək paya malikdir? (Çəki: 1)

- ☐ özünün istehsalı olan yarımfabrikatlar
 - ☐ tədavül fondları
 - ☐ gələcək dövrün xərcləri
 - ☒ istehsal ehtiyatları
 - ☐ gələcək dövrün xərcləri
-

Sual: Hansı sənaye sahəsində əsas material məhsulun substansiyasına daxil olarkən özünün fiziki və kimyəvi xassələrini saxlaya bilmir? (Çəki: 1)

- ☐ maşınqayırma
 - ☐ yüngül sənaye
 - ☐ əlvan metallurgiya
 - ☒ kimya sənayesi
 - ☐ elektroenergetika
-

Sual: Dövriyyə vəsaitlərinə nələr aiddir? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları və qurğuları
 - ☐ dövrüyyə fondları və əsas fondlar
 - ☐ gələcək dövrün xərcləri və btürücü qurğular
 - ☒ dövriyyə fondları və tədavül fondları
 - ☐ pul vəsaitləri və çoxillik əkmələr
-

Sual: Sənaye müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən

fondlar

- ☐ müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
 - ☒ müəssisənin öz pul vəsaitinin fasiləsiz dövrünün təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yarınmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
-

Sual: Sənaye müəssisələrində adətən gələcək dövrün xərcləri dövriyyə fondlarının neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 25;
 - ☐ 20;
 - ☐ 15;
 - ☐ 10;
 - ☒ 5.
-

Sual: Maddi resursların təfəssildirmə dərəcəsinə görə məsrəf normaları necə qruplaşdırılır? (Çəki: 1)

- ☐ iriləşdirilmiş və kütləvi normalar
 - ☐ müfəssəl və qrup normaları
 - ☒ iriləşdirilmiş və müfəssəl normalar
 - ☐ qrup və iriləşdirilmiş normalar
 - ☐ perspektiv və müfəssəl normalar
-

Sual: İxtisaslı əsas fəhlələrə aiddir: (Çəki: 1)

- ☒ dəzgahçılar
 - ☐ elektro mantyorlar
 - ☐ alətçilər
 - ☐ təmir çilingər
 - ☐ fəhlə operatorlar
-

Sual: Maşınqayırma müəssisələrində köməkçi fəhlələrə aid deyil: (Çəki: 1)

- ☒ dəzgahçılar
 - ☐ elektro mantyorlar
 - ☐ alətçilər
 - ☐ təmir çilingər
 - ☐ fəhlə operatorlar
-

Sual: Maşınqayırma müəssisələrində köməkçi fəhlələrə aiddir: (Çəki: 1)

- ☐ çilingərlər
 - ☐ sazlayıcılar
 - ☐ tənzimləyicilər
 - ☒ alətçilər
 - ☐ dəzgahçılar
-

Sual: İxtisaslı əsas fəhlələrə aid deyil: (Çəki: 1)

- ☐ çilingərlər

- ☐ sazlayıcılar
 - ☐ tənzimləyicilər
 - ☒ alətçilər
 - ☐ dəzgahçılar
-

Sual: Sənaye-istehsal heyətin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ əsas, köməkçi, xidmətedici və yardımçı sexlərin işçiləri
 - ☒ sosial-mədəni və məişət qurumlarında çalışan işçilər
 - ☐ elmi-texniki, layihə, konstruktor və texnoloji təşkilat və bölmələrin işçiləri
 - ☐ idarəetmə aparatının işçiləri
 - ☐ bütün növ mühafizə xidməti işçiləri
-

Sual: Qeyri-sənaye heyətin tərkibinə aiddirlər: (Çəki: 1)

- ☐ əsas, köməkçi, xidmətedici və yardımçı sexlərin işçiləri
 - ☒ sosial-mədəni və məişət qurumlarında çalışan işçilər
 - ☐ elmi-texniki, layihə, konstruktor və texnoloji təşkilat və bölmələrin işçiləri
 - ☐ idarəetmə aparatının işçiləri
 - ☐ bütün növ mühafizə xidməti işçiləri
-

Sual: İstehsal prosesini bilavasitə həyata keçirənlər: (Çəki: 1)

- ☐ mühəndis-texniki işçilər
 - ☒ fəhlələr
 - ☐ qulluqçular
 - ☐ kiçik xidmətedici heyət
 - ☐ şagirdlər
-

Sual: İstehsalın idarə edilməsi və texniki rəhbərlik funksiyasını həyata keçirən işçilər: (Çəki: 1)

- ☒ mühəndis-texniki işçilər
 - ☐ fəhlələr
 - ☐ qulluqçular
 - ☐ kiçik xidmətedici heyət
 - ☐ şagirdlər
-

Sual: İstehsala hazırlığa texniki xidmət funksiyasını həyata keçirən işçilər: (Çəki: 1)

- ☐ mühəndis-texniki işçilər
 - ☐ fəhlələr
 - ☒ qulluqçular
 - ☐ kiçik xidmətedici heyət
 - ☐ şagirdlər
-

BÖLMƏ: 1002

Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məsrəf norması nədir? (Çəki: 1)

- ☐ məhsul istehsalına materialdan maksimum məsrəfdir
- ☒ məhsul vahidinin istehsalına materialdan istifadənin minimum həddidir
- ☐ materialdan məhsul istehsalına sərf edilən faydalı (xalis) hissədir
- ☐ məhsul vahidinə sərf olunan faydalı hissə ilə texnoloci tullantının jəmidir
- ☐ təşkilati tullantılarla sərf edilmiş faydalı hissəsinin jəmidir

Sual: Maşınqayırmada materialdan istifadə göstərijisi (Çəki: 1)

- ☐ «ilkin xammaldan hazır məhsul çıxımı»;
- ☒ materialdan alınan xalis çəkinin həjmi;
- ☐ məhsulun material tutumu;
- ☐ materialı emal edən avadanlığın faydalı iş əmsalı;
- ☐ əsas və köməkçi istehsallarda istifadə olunan materialların kəmiyyət nisbəti

Sual: Maşınqayırmada tədavül fondlarının normalaşdırılan ünsürü (Çəki: 1)

- ☐ pul vəsaitləri;
- ☐ debitor borjları;
- ☒ anbardakı hazır məhsul;
- ☐ hesablaşmalardakı pul vəsaitləri;
- ☐ yola salınmış, lakin haqqı ödənilməmiş məhsulun həjmi

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- ☐ texnoloji tullantılar
- ☐ texnoloji itkilər
- ☐ xalis məsrəf
- ☒ təchizat itkiləri
- ☐ texniki-təşkilati itkilər

Sual: Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir: (Çəki: 1)

- ☐ istehsal ehtiyatları;
- ☐ bitməmiş ehtiyatlar;
- ☐ gələcək dövrün xərcləri;
- ☐ hazır məhsul;
- ☒ pul vəsaitləri.

Sual: Material məsrəf normasının tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☐ dəstləşdirici məmulatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər
- ☐ xammal və yanacaq, material və dəstləşdirici məmulatlar, xalis (faydalı) məsrəf

- ☐ xammal, təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf
 - ☒ təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər
 - ☐ xalis (faydalı) məsrəf, xammal, material və dəstəşdirici məmulatlar
-

Sual: Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır? (Çəki: 1)

- ☐ fərdi və kütləvi normalar
 - ☒ fərdi və qrup normaları
 - ☐ müfəssəl və fərdi normalar
 - ☐ kütləvi və iriləşdirilmiş normalar
 - ☐ perspektiv və müfəssəl normalar
-

Sual: Aşağıdakılardan hansı tədavül fondlarına aid deyil? (Çəki: 1)

- ☐ anbardakı hazır məhsul
 - ☒ az qiymətli və tez köhnələn əşyalar
 - ☐ yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - ☐ pul vəsaitləri
 - ☐ debitor borcları
-

Sual: Aşağıdakılardan hansı müəssisənin istehsal ehtiyatlarına aid deyil? (Çəki: 1)

- ☐ xammal, əsas material və satın alınmış yarımfabrikatlar
 - ☒ yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - ☐ köməkçi materiallar
 - ☐ tara və tara materialları
 - ☐ alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalar
-

Sual: Gələcək dövrün xərclərinə daxildir: (Çəki: 1)

- ☐ hazırkı dövrdə çəkilməmiş, lakin gələcəkdə gəlir kimi məhsulun reallaşdırılmasından əldə edilən vəsaitlər;
 - ☐ hazırkı dövrdə satılmış, lakin gələcəkdə ödəniləcək məhsullar;
 - ☒ hazırkı dövrdə çəkilməmiş, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
 - ☐ gələcəkdə çəkilməmiş, lakin hazırkı dövrdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
 - ☐ hazırkı dövrdə maya dəyərinə daxil edilmiş və xərc kimi geri qaytarılmış xərclər;
-

Sual: Tədavül fondlarına daxildir (Çəki: 1)

- ☐ bitməmiş istehsal;
 - ☒ hazır məhsul;
 - ☐ maşın və avadanlıqlar;
 - ☐ gələcək dövrün xərcləri;
 - ☐ istehsal ehtiyatları.
-

Sual: Hansı göstəricilər dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- ☐ fondverimi və fondtutumu göstəriciləri;

- ☐ növbəlilik əmsalı;
 - ☒ dövriyyə vəsaitlərinin dövretmə və yüklənmə əmsalı;
 - ☐ dövriyyə vəsaitlərinin məhsuldarlığı və ehtiyatı göstəriciləri
 - ☐ dövriyyə vəsaitlərinin orta qalığı və fondverimi göstəriciləri.
-

Sual: Bitməmiş istehsala aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ hazır məhsulun dəyəri;
 - ☐ istehsal prosesinə daxil olmamış xammal və materialların dəyəri;
 - ☐ yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması ilə əlaqədar xərclər;
 - ☐ əsas fondların yaradılması ilə əlaqədar xərclər;
 - ☒ istehsal prosesinə daxil olmuş və emal prosesində olan xammal və materialların dəyəri.
-

Sual: Sənaye müəssisələrində materiallara qənaətin həcmi necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində faktiki istehsalın həcmnin cəmindən hesabat ilində materialın faktik məsrəfinin fərqi kimi;
 - ☐ məhsul vahidinə material məsrəf norması, hesabat ilində faktiki istehsalın həcmi və hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin hasili kimi;
 - ☒ məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində faktiki istehsalın həcmnin hasilindən hesabat ilində materialın faktik məsrəfinin fərqi kimi;
 - ☐ məhsul vahidinə material məsrəf norması, hesabat ilində faktiki istehsalın həcmi və hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin cəmi kimi;
 - ☐ məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin hasili kimi;
-

Sual: Sənaye müəssisələrində il ərzində dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi necə hesablanır? (Çəki: 1)

- ☐ natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi göstəricilərinin hasili kimi
 - ☐ natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi göstəricilərinin cəmi kimi
 - ☐ natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi göstəricilərinin cəmi kimi
 - ☐ natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri və məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi göstəricilərinin hasili kimi
 - ☒ natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi göstəricilərinin hasili kimi;
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- ☐ istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən;
- ☐ istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən;
- ☐ istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan

- ☐ istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təşkilindən
- ☒ istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən

Sual: Tarif sisteminin hansı elementində işin mürəkkəbliyi və dəqiqliyindən asılı olaraq bütün işlər xarakterizə olunub sistemləşdirilir? (Çəki: 1)

- ☐ tarif cədvəlində
- ☒ tarif-ixtisas kitabçasında
- ☐ tarif maaşında
- ☐ tarif dərəcəsində
- ☐ əmək haqqının əmsallarında

Sual: Tarif sisteminin hansı elementində müxtəlif ixtisas səviyyəsinə malik fəhlələrin əmək haqlarının ödənişindəki nisbət əks olunur? (Çəki: 1)

- ☒ tarif cədvəlində
- ☐ tarif-ixtisas kitabçasında
- ☐ tarif maaşında
- ☐ tarif dərəcəsində
- ☐ əmək haqqının əmsallarında

Sual: Tarif sisteminin hansı elementində əmək haqqının ölçüsü vaxt vahidi ərzində (saat, gün, ay) müəyyənləşir? (Çəki: 1)

- ☐ tarif cədvəlində
- ☐ tarif-ixtisas kitabçasında
- ☒ tarif maaşında
- ☐ tarif dərəcəsində
- ☐ əmək haqqının əmsallarında

Bölmə: 1003

Ad	1003
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ dövrüyyə fondlarının həcmi tədavi fondlarının həcmi nisbəti kimi
- ☐ topdansaş qiymətində realizə olunmuş məhsulun həcmi tədavi fondlarının həcmi nisbəti kimi
- ☐ dövriyyə vəsaitlərinin orta illik qalığının topdansaş qiymətində realizə olunmuş məhsulun həcmi nisbəti kimi
- ☒ topdansaş qiymətində realizə olunmuş məhsulun həcmi dövriyyə vəsaitlərinin

orta illik qalıǵına nisbəti kimi

- ☐ dövriyyə vəsaitlərinin orta illik qalıǵın dövriyyə fondlarının həcminə nisbəti kimi
-

Sual: Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalıǵına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
 - ☒ dövriyyə vəsaitlərinin orta illik qalıǵının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi
 - ☐ istehsal edimiş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- ☐ istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən;
 - ☐ istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən
 - ☐ istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan;
 - ☐ istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təşkilindən;
 - ☒ istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən.
-

Sual: Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir? (Çəki: 1)

- ☐ işçilərin sayı
 - ☐ əsas fondların orta illik dəyəri
 - ☐ mənfəətin həcmi
 - ☐ işçilərin axını
 - ☒ istehsal tsiklinin uzunluğu
-

Sual: Müəssisədə bitməmiş istehsalın həcminə hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulun həcmi və tərkibi;
 - ☒ debitor borclərinin həcmi və tərkibi;
 - ☐ istehsal tsiklinin uzunluğu;
 - ☐ məhsulun maya dəyəri;
 - ☐ istehsal prosesində xərclərin artma xarakteri.
-

Sual: Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalıǵına nisbəti kimi;
- ☒ dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi;
- ☐ dövriyyə vəsaitlərinin orta illik qalıǵının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi

- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmninin tədavül fondlarının həcminə nisbəti kimi.
-

Sual: Maşınqayırma müəssisələrində dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 200 min man, ayın axırına qalığı 300 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdırsa, onda ay üzrə dövriyyə vəsaitlərinin dövretmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- ☐ 2,4;
 - ☐ 4;
 - ☒ 4,8;
 - ☐ 6;
 - ☐ 12.
-

Sual: Maşınqayırma müəssisələrində dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 360 min man, ayın axırına qalığı 120 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdırsa, onda ay üzrə dövriyyə vəsaitlərinin yüklənmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- ☐ 0,1;
 - ☒ 0,2;
 - ☐ 0,3;
 - ☐ 0,4;
 - ☐ 0,6.
-

Sual: I rübdə dövriyyə vəsaitlərinin orta qalığı 240 min man, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdır, II rübdə dövriyyə vəsaitlərinin dövretmə əmsalı 1,2 dəfə artırsa, onda II rübdə 1200 min manat məbləğində məhsulu satmaq üçün tələb olunan dövriyyə vəsaitlərinin orta qalığı nəyə bərabərdir? (Çəki: 1)

- ☐ 150 min man;
 - ☐ 160 min man;
 - ☐ 180 min man;
 - ☒ 200 min man;
 - ☐ 260 min man.
-

Sual: Aşağıdakı ödəniş sistemlərindən hansı qısa müddət ərzində əmək məhsuldarlığını artırmaq məqsədilə tətbiq edilir? (Çəki: 1)

- ☐ birbaşa işəmuзд
 - ☐ mükafatlı işəmuзд
 - ☒ mütərəqqi işəmuзд
 - ☐ dolaylı işəmuзд
 - ☐ akkord
-

Sual: Əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqlarının təşkilində tətbiq edilir? (Çəki: 1)

- ☐ birbaşa işəmuзд
- ☐ mükafatlı işəmuзд
- ☐ mütərəqqi işəmuзд

- ☒ dolayı işəməuzd
☐ akkord

Bölmə: 1101

Ad	1101
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırma müəssisələrində istehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalarına bölünürlər? (Çəki: 1)

- ☒ fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri;
☐ sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
☐ menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, payçılar;
☐ baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənler, satıcılar, klub işçiləri;
☐ mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları

Sual: Maşınqayırma müəssisələrində fəhlələr ixtisas dərəcələrinə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- ☐ 5;
☐ 3;
☐ 2;
☐ 6;
☒ 4;

Sual: İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil: (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətinə nəzarət edənlər;
☒ müəssisə ərazisinə nəzarət edənlər;
☐ əmək predmetini emal edənlər;
☐ xammal və hazır məhsulu nəql edənlər;
☐ təmir işini həyata keçirənlər.

Sual: Sənaye-istehsal heyətinə daxil edilmir: (Çəki: 1)

- ☐ əsas fəhlələr
☐ köməkçi fəhlələr
☐ mütəxəsislər
☒ mənzil-kommunal təsərrüfatının işçiləri

Sual: Vaxtamuzd formada fəhlənin əməyi ödənilir: (Çəki: 1)

- ☐ təqvim vaxtına görə
 - ☒ faktiki iş vaxtına görə
 - ☐ hazırlanmış məmulatın sayına görə
 - ☐ göstərilən xidmətin həcminə görə
 - ☐ materialtutumuna görə;
-

Sual: Aşağıdakılardan hansı əsas fəhlələrə aiddir? (Çəki: 1)

- ☐ hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr;
 - ☐ təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr;
 - ☒ texnoloji prosesdə iştirak edən, əmək predmetini emal etmək yolu ilə hazır məhsula çevirən fəhlələr;
 - ☐ əsas fondların təmirini həyata keçirən fəhlələr;
 - ☐ hazır məhsulun anbarlaşdırılması ilə məşğul olan fəhlələr;
-

Sual: Aşağıdakılardan hansı köməkçi fəhlələrə aid deyil? (Çəki: 1)

- ☐ hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr;
 - ☐ hazır məhsulun daşınması ilə məşğul olan fəhlələr;
 - ☐ hazır məhsulun anbarlaşdırılması ilə məşğul olan fəhlələr;
 - ☐ əsas fondların təmirini həyata keçirən fəhlələr;
 - ☒ texnoloji prosesdə iştirak edən fəhlələr;
-

Sual: Sənaye fəhlələri icra etdikləri işin xarakterindən fərqlərə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- ☐ 5
 - ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 6
-

Sual: Sənaye-istehsal heyətinin idarə edilməsində əsas məqsəd nədir? (Çəki: 1)

- ☒ stabil əmək kollektivi formalaşdırmaq;
- ☐ investisiya cazibədarlığını artırmaq;
- ☐ əmək haqqı yüksəldilsin;
- ☐ əsas fondların sıradan çıxma əmsalını artırmaq;
- ☐ kreditlərə görə faizlər aşağı salınsın;

Sual: Sənaye müəssisələrində əməyin normalaşdırılmasında hansı normalardan istifadə olunmur? (Çəki: 1)

- ☐ vaxt norması;
 - ☐ istehsal norması;
 - ☐ xidmət norması;
 - ☐ say norması;
 - ☒ sürət norması;
-

Sual: Sənaye müəssisələrində əmək məhsuldarlığını yüksəltməyin sosial amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
 - ☐ əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
 - ☒ ictimai və dövlət quruluşunun xarakteri;
 - ☐ istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - ☐ mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək məhsuldarlığının yüksəldilməsinin sosial amillərinə aid deyil? (Çəki: 1)

- ☐ ictimai və dövlət quruluşunun xarakteri;
 - ☐ sosial nikbinlik və gələcəyə inam;
 - ☒ istehsalın mexanikləşdirilməsi və mövcud avadanlıqların modernləşdirilməsi;
 - ☐ kadrların mədəni-texniki və mənəvi-siyasi səviyyələri;
 - ☐ işçilərin mənəvi stimullaşdırma dərəcə və səviyyələri;
-

Sual: Birbaşa xərclərə aid deyil: (Çəki: 1)

- ☐ əsas materiallar
 - ☐ alınmış məmulatlar və yarımfabrikatlar
 - ☒ sex xərcləri
 - ☐ texnoloji məqsədlərə yanacaq və enerji
 - ☐ əsas istehsal fəhlələrinin əmək haqqı
-

Sual: Dolayı xərclərə aiddir: (Çəki: 1)

- ☐ əsas materiallar
 - ☐ alınmış məmulatlar və yarımfabrikatlar
 - ☒ sex xərcləri
 - ☐ texnoloji məqsədlərə yanacaq və enerji
 - ☐ əsas istehsal fəhlələrinin əmək haqqı
-

Sual: Birbaşa xərclərə aiddir: (Çəki: 1)

- ☐ avadanlığın saxlanması və istismarı xərcləri

- ☒ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ sex xərcləri
 - ☐ ümumzavod xərcləri
 - ☐ qeyri-istehsal xərcləri
-

Sual: Dolayı xərclərə aid deyil: (Çəki: 1)

- ☐ avadanlığın saxlanması və istismarı xərcləri
 - ☒ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ sex xərcləri
 - ☐ ümumzavod xərcləri
 - ☐ qeyri-istehsal xərcləri
-

Sual: Şerti-dəyişən xərclərə aiddir: (Çəki: 1)

- ☐ binaların amortizasiyası
 - ☐ binaların işıqlandırılması və istiliyi
 - ☒ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ inzibati-təsərrüfat xərcləri
 - ☐ inzibati-idarəetmə heyətinin əmək haqqı
-

Sual: Şerti-sabit xərclərə aid deyil: (Çəki: 1)

- ☐ binaların amortizasiyası
 - ☐ binaların işıqlandırılması və istiliyi
 - ☒ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ inzibati-təsərrüfat xərcləri
 - ☐ inzibati-idarəetmə heyətinin əmək haqqı
-

Sual: Şerti-sabit xərclərə aiddir: (Çəki: 1)

- ☐ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ əsas materiallar
 - ☐ texnoloji ehtiyaclar üçün yanacaq
 - ☐ texnoloji ehtiyaclar üçün enerji
 - ☒ binaların amortizasiyası
-

Sual: Şerti-dəyişən xərclərə aid deyil: (Çəki: 1)

- ☐ əsas istehsal fəhlələrinin əmək haqqı
 - ☐ əsas materiallar
 - ☐ texnoloji ehtiyaclar üçün yanacaq
 - ☐ texnoloji ehtiyaclar üçün enerji
 - ☒ binaların amortizasiyası
-

Bölmə: 1102

Ad	1102
Suallardan	30
Maksimal faiz	30

Sual: Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir? (Çəki: 1)

- ☐ əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
- ☐ köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
- ☐ heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə
- ☐ mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
- ☒ heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə

Sual: Maşınqayırma müəssisələrində kadrların idarə edilməsinə aid olmayan nədir? (Çəki: 1)

- ☐ işçilərin işə qəbul olunması
- ☐ işçilərin arasında iş bölgüsünün aparılması
- ☐ kadrların hazırlanması və yenidən hazırlanması
- ☒ istehsalın texniki səviyyəsinin yüksəldilməsi
- ☐ əməyin stimullaşdırılması

Sual: Əmək məhsuldarlığı nədir? (Çəki: 1)

- ☐ müəssisədəki məhsul istehsalının hər vahidinin dəyəri
- ☒ konkret əmək növünün vaxt vahidi ərzində nə qədər məhsul istehsal etmək qabiliyyətidir
- ☐ bir məhsul vahidinə nə qədər əmək sərf olunmasını göstərən göstəricidir
- ☐ istehsal heyyyətinin əmək haqqı fondunun qeyri-istehsal heyyyətinin əmək haqqı fonduna nisbətidir
- ☐ istehsal heyyyətinin iş vaxtı fondunun qeyri-istehsal heyyyətinin iş vaxtı fonduna nisbətidir

Sual: Əmək məhsuldarlığının formaları. (Çəki: 1)

- ☒ fərdi və ictimai
- ☐ müəssisə, sahə və sənaye
- ☐ fərdi, şəxsi, kollektiv və ictimai
- ☐ fərdi və kollektiv
- ☐ şəxsi və ictimai

Sual: Əmək məhsuldarlığının ölçülmə üsulları hansıdır? (Çəki: 1)

- ☐ məhsul vahidi istehsalına sərf olunan fərdi və ictimai əmək;
- ☒ məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidi ərzində məhsul istehsalının həcmi;
- ☐ məhsul vahidinə düşən əmək haqqının kəmiyyəti və əmək haqqı vahidinə düşən məhsulun həcmi;
- ☐ məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidinə düşən əsas fondların dəyəri;

- ☐ hər bir işçinin əmək haqqı və məhsul vahidinə düşən əmək haqqı.
-

Sual: Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır? (Çəki: 1)

- ☐ intensiv, ekstensiv, dəyişən, qarışıq;
 - ☐ analitik, statistik, eksperimental, qarışıq;
 - ☐ fəhlələrin iş vaxtının artırılması, növbələrin fasiləsizliyi və istirahət müddətinin qısaldılması;
 - ☐ müəssisədə inzibati idarə heyyyətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
 - ☒ maddi-texniki, sosial, iqtisadi və təşkilati;
-

Sual: Əmək haqqı nədir? (Çəki: 1)

- ☒ iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
 - ☐ vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
 - ☐ işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
 - ☐ işgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
 - ☐ müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
-

Sual: Əmək haqqının səviyyəsinə təsir göstərməyən amil hansıdır? (Çəki: 1)

- ☐ fərdi əmək müqaviləsinin şərtləri;
 - ☐ əmək bazarının konyukturası;
 - ☐ dövlətin sosial siyasəti;
 - ☒ müəssisənin yaşayış yerinə yaxınlığı;
 - ☐ işin xarakteri;
-

Sual: Əməyin ödənilməsinin tarif sistemində daxildir: (Çəki: 1)

- ☐ tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;
 - ☐ iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı;
 - ☐ əməyin ödənilməsi qaydası və əmək şəratinə qoyulan tələblər;
 - ☒ tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
 - ☐ işçilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;
-

Sual: Əməyin ödənişinin işəməz formasına aid deyil: (Çəki: 1)

- ☐ birbaşa işəməz;
 - ☐ dolayı işəməz
 - ☐ mütərəqqi işəməz;
 - ☒ intensiv işəməz;
 - ☐ mükafatlı işəməz.
-

Sual: Əməyin ödənişinin vaxtəməz formasına aiddir: (Çəki: 1)

- ☐ birbaşa vaxtəməz

- ☐ dolayı vaxtamuzd;
 - ☐ mütərəqqi vaxtamuzd;
 - ☐ akord sistemi;
 - ☒ mükafatlı vaxtamuzd.
-

Sual: Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı əməyin nəticəsini xarakterizə edən göstəricilərə aid deyil: (Çəki: 1)

- ☐ natural göstəricilər;
 - ☒ texnolojilik göstəriciləri;
 - ☐ şərti-natural göstəricilər
 - ☐ əmək göstəriciləri;
 - ☐ dəyər göstəriciləri
-

Sual: Aşağıdakılardan hansı əmək haqqı sistemlərinə aid deyil? (Çəki: 1)

- ☐ birbaşa işəmuzd
 - ☒ sadələşdirilmiş işəmuzd
 - ☐ dolayı işəmuzd
 - ☐ mütərəqqi işəmuzd
 - ☐ mükafatlı işəmuzd
-

Sual: Sənaye müəssisələrində tarif əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına hasili kimi;
 - ☒ hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbəti kimi;
 - ☐ hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının cəmi kimi;
 - ☐ hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının fərqi kimi;
 - ☐ I dərəcənin tarif maaşının hər bir dərəcənin tarif maaşına nisbəti kimi;
-

Sual: Sənaye müəssisələrində tarif cədvəlinin diapozonu necə hesablanır (Çəki: 1)

- ☐ ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına hasili kimi;
 - ☐ ən yüksək dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının cəmi kimi;
 - ☒ ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbəti kimi;
 - ☐ ən yüksək dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının fərqi kimi;
 - ☐ I dərəcənin tarif maaşının ən yüksək dərəcənin tarif maaşına nisbəti kimi;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən "İşin xarakteri ilə əlaqədar" amillərə aid deyil? (Çəki: 1)

- ☐ əmək şəraiti;
 - ☐ əməyin təhlükəsizlik dərəcəsi;
 - ☐ işin icrası üçün məsuliyyətin səviyyəsi;
 - ☐ tələb edilən iş təcrübəsi və vərdislər;
 - ☒ əmək məhsuldarlığının səviyyəsi.
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən "Əmək bazarında mövcud olan konyunktura" adlanan amillər qrupuna aiddir? (Çəki: 1)

- ☐ tələb edilən iş təcrübəsi və vərdislər;
 - ☒ ölkədə işsizliyin səviyyəsi;
 - ☐ həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi;
 - ☐ işə qəbulun miqyası və müddəti;
 - ☐ əməyin təhlükəsizlik dərəcəsi.
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən "Müəssisə ilə bağlı" amillərə aid deyil? (Çəki: 1)

- ☐ mülkiyyət mənsubiyyəti;
 - ☐ müəssisənin gəlirliyi;
 - ☐ həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi;
 - ☒ işə qəbulun miqyası və müddəti;
 - ☐ əmək məhsuldarlığının səviyyəsi.
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən "Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər" adlanan amillər qrupuna aiddir? (Çəki: 1)

- ☐ işə qəbulun miqyası və müddəti;
 - ☐ mülkiyyət mənsubiyyəti;
 - ☐ həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi;
 - ☐ işə qəbulun miqyası və müddəti;
 - ☒ minimum əmək haqqı və minimum istehlak dərəcəsi.
-

Sual: Əməyin ödənişinin işəməz forması olan dolayı işəməz əmək haqqı sistemində: (Çəki: 1)

- ☒ fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur;
 - ☐ normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;
 - ☐ birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
 - ☐ əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanır;
 - ☐ işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.
-

Sual: Əməyin ödənişinin işəməz forması olan mütərəqqi işəməz əmək haqqı sistemində: (Çəki: 1)

- ☐ fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur;
 - ☒ normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;
 - ☐ birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
 - ☐ əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanır;
 - ☐ işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.
-

Sual: Əməyin ödənişinin işəmuзд forması olan mükafatlı işəmuзд əmək haqqı sistemində: (Çəki: 1)

- ☐ fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur;
 - ☐ normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;
 - ☒ birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
 - ☐ əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanır;
 - ☐ işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.
-

Sual: Əməyin ödənişinin işəmuзд forması olan akkord işəmuзд əmək haqqı sistemində: (Çəki: 1)

- ☐ fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur;
 - ☐ normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;
 - ☐ birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
 - ☒ əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanır;
 - ☐ işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.
-

Sual: Sənaye müəssisələrində əmək tutumu necə hesablanır? (Çəki: 1)

- ☒ məhsul istehsalı üçün iş vaxtı məsrəfinin istehsal edilmiş məhsulun həcminə nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin idarəetmə aparatında çalışan işçilərin sayına nisbəti kimi;
-

Sual: Sənaye müəssisələrində əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul istehsalı üçün iş vaxtı məsrəfinin istehsal edilmiş məhsulun həcminə nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
 - ☒ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin idarəetmə aparatında çalışan işçilərin sayına nisbəti kimi;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- ☐ İşin xarakteri ilə əlaqədar amillər;
 - ☐ Əmək bazarında mövcud olan konyunktura;
 - ☒ Müəssisənin istehsal quruluşu ilə əlaqədar olan amillər;
 - ☐ Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər;
 - ☐ İstehsal heyəti ilə əlaqədar amillər.
-

Sual: Sənayedə işçilərin plan sayını necə hesablayırlar? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi he⁻sa⁻ına iş ^ââ^âəsinə ^âənaətin plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayına nisbəti kimi;
 - ☐ plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayının əmək məhsuldarlığının yüksəldilməsi he⁻sa⁻ına iş ^ââ^âəsinə ^âənaətə nisbəti kimi;
 - ☐ plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he⁻sa⁻ına iş ^ââ^âəsinə ^âənaətin hasili kimi;
 - ☐ plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he⁻sa⁻ına iş ^ââ^âəsinə ^âənaətin cəmi kimi;
 - ☒ plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayından əmək məhsuldarlığının yüksəldilməsi he⁻sa⁻ına iş ^ââ^âəsinə ^âənaət çıxılır.
-

Sual: Sənayedə işçilərin plan sayını necə hesablayırlar? (Çəki: 1)

- ☐ bazis ilindəki işçilərin sayının plan ili üçün istehsal proqrammasının artma əmsalına nisbəti kimi;
 - ☐ bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal proqrammasının artma əmsalının cəmi kimi;
 - ☒ bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal proqrammasının artma əmsalının hasili kimi;
 - ☐ bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal proqrammasının artma əmsalının fərqi kimi;
 - ☐ plan ili üçün istehsal proqrammasının artma əmsalının bazis ilindəki işçilərin sayına nisbəti kimi;
-

Sual: Sənaye müəssisələrində seçmə əmsalı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ işləmək arzusunda olanların sayının işləmək arzusunda olanlardan seçilənlərin sayına nisbəti kimi;
 - ☐ işləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına hasili kimi;
 - ☐ işləmək arzusunda olanlardan seçilənlərin sayı ilə işləmək arzusunda olanların sayının cəmi kimi;
 - ☐ işləmək arzusunda olanların sayından işləmək arzusunda olanlardan seçilənlərin sayının çıxılması ilə;
 - ☒ işləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına nisbəti kimi;
-

Sual: Müəssisədə normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat necə hesablanır? (Çəki: 1)

- ☐ bir məmulatın istehsalına vaxt normasını, istehsal proqramı üzrə məmulatların

sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna vururlar;

☒ bir məmulatın istehsalına vaxt normasını istehsal proqramı üzrə məmulatların sayına vurub 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;

☐ bir məmulatın istehsalına vaxt normasını 1 fəhlənin faydalı iş vaxtı fonduna bir məmulatın istehsalına vaxt normasını istehsal proqramı üzrə məmulatların sayına vururlar. bölünür;

☐ istehsal proqramı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;

☐ bir məmulatın istehsalına vaxt normasını istehsal proqramı üzrə məmulatların sayına vururlar.

Bölmə: 1103

Ad	1103
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisədə əsas fəhlələrin sayı necə müəyyən edilir? (Çəki: 1)

☐ işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi

☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi

☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi

☒ istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fonduna nisbəti kimi

☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun hasili kimi

Sual: Əmək məhsuldarlığının hesablanmasında istifadə olunan mötəbər həcm göstərici hansıdır? (Çəki: 1)

☐ əmtəlik məhsul;

☒ əlavə edilmiş dəyər;

☐ ümumi məhsul;

☐ realizə olunmuş məhsul;

☐ şərti təmiz məhsul.

Sual: Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

☐ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi;

☒ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və

tətbiqi;

- ☐ yeni texnologiyaların proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili;
 - ☐ istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - ☐ mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin təşkilati amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- ☐ istehsalın mexanikləşdirilməsi və mövcud avadanlıqların modernləşdirilməsi, kadrların mədəni-texniki və mənəvi səviyyəsinin yüksəldilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi artırılması;
 - ☐ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi
 - ☐ yeni texnologiyaların proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, kollektivin əmək məhsuldarlığını yüksəltməsi üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
 - ☒ istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
 - ☐ mövcud avadanlıqların modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların proseslərin işlənməsi və tətbiqi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin iqtisadi amillərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalda tətbiqi;
 - ☐ əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın idarə edilməsinin təkmilləşdirilməsi;
 - ☒ əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
 - ☐ əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi;
 - ☐ əmək məhsuldarlığının artırılması məqsədilə yeni texnologiyaların proseslərin işlənməsi və tətbiqi;
-

Sual: Sənaye müəssisələrində rüblük əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☒ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarına nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-saatların miqdarına nisbəti kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
 - ☐ istehsal edilmiş məhsulun həcmnin işçilərin orta siyahı sayına nisbəti kimi;
-

Sual: Sənaye müəssisələrində aylıq əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarına nisbəti kimi;
- ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- ☐ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-saatların miqdarına nisbəti kimi
- ☐ istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
- ☒ istehsal edilmiş məhsulun həcmnin işçilərin orta siyahı sayına nisbəti kimi;

Sual: Sənaye müəssisələrində illik əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarına nisbəti kimi;
- ☐ istehsal edilmiş məhsulun həcmnin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- ☒ istehsal edilmiş məhsulun həcmnin fəhlələrin sərf etdikləri adam-saatların miqdarına nisbəti kimi;
- ☐ istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
- ☐ istehsal edilmiş məhsulun həcmnin işçilərin orta siyahı sayına nisbəti kimi;

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun maya dəyəri nədir? (Çəki: 1)

- ☒ istehlak olunmuş istehsal vasitələrinin və canlı əmək məsrəflərinin dəyəridir
- ☐ istehsal edilmiş məhsulun hər vahidinə düşən əmək məsrəfləridir
- ☐ istehsal edilmiş məhsulun hər vahidinə düşən istehsal vasitələrindən məsrəfləridir
- ☐ məhsulun elə qiymətidir ki, ona çəkilən xərclər mərkəzi bankda həmin pulun qoyuluşuna görə ödənilən faizlərlə birlikdəki həcminə bərabərdir.
- ☐ rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.

Sual: İstehsal xərcləri nədir? (Çəki: 1)

- ☐ məhsulun istehlakçıya çatdırılmasınadək çəkilən bütün xərclər
- ☐ məcmu ictimai məhsulun xüsusiləşmiş hissəsi, məhsul istehsalına çəkilmiş xərclərin məcmusudur
- ☒ məhsulun istehsalına çəkilən bütün xərclərin cəmidir
- ☐ maya dəyəri ilə amortizasiya ayırmalarının cəmidir.

- ☐ maya dəyəri ilə reklam və mühafizə xərclərinin cəmidir
-

Sual: İstehsal məsrəfləri xərc maddələri üzrə necə qruplaşdırılır? (Çəki: 1)

- ☐ xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
 - ☐ material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar və sair xərclər
 - ☒ material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
 - ☐ xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;
 - ☐ material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.
-

Sual: Maşınqayırmada tam maya dəyəri ilə istehsal maya dəyərini fərqləndirən xərc maddəsi: (Çəki: 1)

- ☐ avadanlığın işi ilə əlaqədar xərc;
 - ☐ xammal və materialın alınmasına çəkilən xərclər;
 - ☒ məhsulun satışı ilə əlaqədar olan xərclər;
 - ☐ sex xərcləri;
 - ☐ ümumizavod xərcləri
-

Sual: Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rolu oynaya bilmir? (Çəki: 1)

- ☐ mənfəətin;
 - ☒ əmək məhsuldarlığının;
 - ☐ məhsul vahidi rentabelliyyəsinin;
 - ☐ qiymətin müəyyən edilməsində;
 - ☐ xalis mənfəətin
-

Sual: Mənfəət nədir? (Çəki: 1)

- ☐ müəssisənin ehtiyat fondunun əsas mənbəyi olub, xərclərlə gəlirin fərqinə bərabərdir;
 - ☐ müəssisənin məcmu gəliridir;
 - ☐ müəssisənin gəlirinin təsisçilər tərəfindən ehtiyat fonduna yenidən qoyduğu vəsaitdir;
 - ☒ müəssisə gəlirindən xərclər və dövlət vergiləri və rüsumları ödənildikdən sonra qalan hissədir;
 - ☐ müəssisə gəlirindən material və əmək haqqı fondu xərcləri çıxıldıqdan sonra qalan pul vəsaitidir.
-

Sual: Müəssisə öz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır? (Çəki: 1)

- ☒ məhsulun maya dəyərini
- ☐ işçilərin rəyini

- ☐ əsas fondların mənəvi köhnəlməsini
 - ☐ təhcizatçıların etibarlılığını
 - ☐ hazır məsul anbarının həcmi
-

Sual: Bazarda bazar qiymətlərinə əsaslanan müəssisələrə hansı müəssisələr aiddir? (Çəki: 1)

- ☐ bazarda qiymət lideri olan müəssisə
 - ☐ öz məhsullarına rəqiblərindən fərqli olaraq qiymət müəyyən edə bilən bazar imkanlarına malik olan müəssisələr
 - ☒ özlərinin müstəqil qiymət siyasətini həyata keçirmək üçün kifayət qədər bazar imkanlarına malik olmayan müəssisələr
 - ☐ təbii inhisar
 - ☐ xalis inhisar
-

Sual: Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər müstəqim və qeyri-müstəqim xərclər kimi qruplaşdırılır? (Çəki: 1)

- ☐ istehsal prosesindəki iştirakına görə;
 - ☒ məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
 - ☐ mənfəətin bölgüsünə təsirinə görə
 - ☐ xərclərin həcmi məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;
 - ☐ müəssisənin işindən asılılığına görə.
-

Sual: Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər mütənasib və qeyri-mütənasib xərclər kimi qruplaşdırılır? (Çəki: 1)

- ☐ istehsal prosesindəki iştirakına görə
 - ☐ məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
 - ☐ mənfəətin bölgüsünə təsirinə görə;
 - ☒ xərclərin həcmi məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;
 - ☐ müəssisənin işindən asılılığına görə.
-

Sual: Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər əsas xərclər, istehsala xidmət və istehsalın idarə olunması xərcləri kimi qruplaşdırılır? (Çəki: 1)

- ☒ istehsal prosesindəki iştirakına görə;
 - ☐ məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
 - ☐ mənfəətin bölgüsünə təsirinə görə;
 - ☐ xərclərin həcmi məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;
 - ☐ müəssisənin işindən asılılığına görə.
-

Sual: Realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ fərq yoxdur;
- ☐ realizə olunmuş məhsulun maya dəyərinə tədavül xərcləri daxil edilmir;
- ☐ realizə olunmuş məhsulun maya dəyərinə amortizasiya xərcləri daxil edilmir;
- ☐ realizə olunmuş məhsulun maya dəyərinə sosial sığortaya ayırmalar daxil edilmir;
- ☒ realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən

göndərilmiş, lakin hələ haqqı ödənilmiş məhsulun məbləği qədəri az olur.

Sual: Aşağıdakı hansı xərc elementi məhsulun pərakəndəsatış qiymətinə aiddir? (Çəki: 1)

- ☒ məhsulun maya dəyəri;
- ☐ müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
- ☐ təchizat-satış təşkilatlarının əlavəsi;
- ☐ təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;
- ☐ ticarət təşkilatlarının əlavəsinə hesablanmış əlavə dəyər vergisi.

Sual: Aşağıdakı hansı xərc elementi müəssisənin topdansatış qiymətinə aiddir? (Çəki: 1)

- ☒ məhsulun maya dəyəri;
- ☐ müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
- ☐ təchizat-satış təşkilatlarının əlavəsi;
- ☐ təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;
- ☐ ticarət təşkilatlarının əlavəsi;

Sual: Aşağıdakı hansı xərc elementi sənayenin topdansatış qiymətinə aid deyil? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri;
- ☐ müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
- ☐ təchizat-satış təşkilatlarının əlavəsi;
- ☐ təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;
- ☒ ticarət təşkilatlarının əlavəsi;

Sual: Sənayenin fondtutumlu sahələrində maya dəyərinin aşağı salınmasında aşağıdakı istiqamətlərin hasından istifadə olunmur? (Çəki: 1)

- ☐ istehsal güclərindən istifadənin yaxşılaşdırılması;
- ☐ növbədaxili boşdayanmaları azaltmaq;
- ☐ növbəboyu boşdayanmaları azaltmaq;
- ☒ işçilərin sayının azaldılması;
- ☐ texnoloji və digər avadanlıqların maksimum yüklənməsi.

Bölmə: 1202

Ad	1202
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır? (Çəki: 1)

- ☐ material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair

xərclər;

- ☐ xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri
 - ☐ qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial sığortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;
 - ☐ icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
 - ☒ xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.
-

Sual: Maşınqayırma müəssisələrində maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələri hansılardır? (Çəki: 1)

- ☒ əməktutumunun, fondtutumunun, materialtutumunun və istehsalın idarə edilməsi xərclərinin azaldılması
 - ☐ daha ucuz xammal və materiallardan, daha ucuz işçi qüvvəsindən istifadə və iş vaxtının artırılması
 - ☐ yeni texnika alınmasına xərc çəkməmək, kadr hazırlığını təxirə salmaq, işçilərin ixtisarı
 - ☐ ixtisassız və az ixtisaslı fəhlələrdən istifadə, daha ucuz və keyfiyyətsiz xammaldan istifadə, idarəetmədə inzibati metodların tətbiqinin genişləndirilməsi
 - ☐ amortizasiyanı sürətləndirilməsi, işçilərin növbədən kənar işə cəlb edilməsi, ən aşağı qiymətə olan işçi qüvvəsindən və materialların istehsala cəlb olunması
-

Sual: Maşınqayırma iqtisadiyyatında hansı əsas qiymət növləri mövcuddur? (Çəki: 1)

- ☐ auksion, azad, pərakəndə satış və müqayisəli qiymətlər
 - ☐ istehlak qiyməti, məzənnə qiyməti, sabit qiymət, idxal və ixrac qiymətləri
 - ☐ birdəfəlik, iş, transfert, sabit qiymətlər və bazar qiyməti
 - ☐ mövsümi, müqavilə, topdansaş və pərakəndə satış qiymətləri
 - ☒ müəssisənin topdansaş qiyməti, sənayenin topdansaş qiyməti və məhsulun pərakəndə satış qiyməti
-

Sual: Məcmuu (ümumi) xərclər nədir? (Çəki: 1)

- ☒ istehsal və tədavül xərclərinin cəmi
 - ☐ xammal, material və əmək haqqı fondu xərcləri
 - ☐ təsisçilərə ödənilən mənfəətlə sosial ayırmaların məcmuu
 - ☐ sənaye – istehsal heyətinin əmək haqqı
 - ☐ kredit üçün ödənişlər və tədavül xərcləri
-

Sual: Aşağıdakılardan hansı müəssisənin cəlb edilmiş vəsaitlərin əsas mənbələrinə aid deyil? (Çəki: 1)

- ☐ bank kreditləri;
 - ☐ borc vəsaitləri;
 - ☐ kreditör borcları;
 - ☐ istiqrazların satışından daxil olan vəsaitlər;
 - ☒ hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyə-ləş-dirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);
-

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət siyasətinin köməyi ilə nail olmaq istədiyi məqsədlərə aid olunmur? (Çəki: 1)

- ☐ Mənfəətin maksimumlaşdırılması
 - ☐ Müəssisənin likvidliyinin (ödəməqabiliyyətinin) təmin olunması məqsədi
 - ☐ Müəssisənin bazarda öz satış payını artırması məqsədi
 - ☒ İşçilərin sayının azaldılmasına nail olmaq məqsədi
 - ☐ Bazarda müəssisənin stabil mövqeyinin saxlanması məqsədi
-

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət siyasətinin qısamüddətli məqsədlərinə aid olunmur? (Çəki: 1)

- ☐ bazar vəziyyətinin sabitləşdirilməsi;
 - ☐ qiymət dəyişməsinin tələbə təsirinin azaldılması;
 - ☐ potensial rəqabətin məhdudlaşdırılması;
 - ☐ müəssisənin və ya məhsulun imicinin artırılması
 - ☒ istehsalın həcmiminin artırılması
-

Sual: Müəssisədə qiymətgöymanın metoduna aiddir: (Çəki: 1)

- ☐ analitik
 - ☐ müşahidə
 - ☒ orta xərclər üstəgəl mənfəət
 - ☐ maya dəyəri üsəgəl əmək haqqı
 - ☐ sex maya dəyəri üstəgəl ümumzavod xərcləri
-

Sual: Qiymət funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ uçot, stimullaşdırma və nəzarət
 - ☐ analitik, müşahidə və eksperimental
 - ☐ nəzarət, stimullaşdırma və bölgü
 - ☒ uçot, stimullaşdırma və bölgü
 - ☐ stimullaşdırma, bölgü və tənzimləmə
-

Sual: Məhsulun qiymətinə hansı amil təsir etmir? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri
 - ☐ məhsulun əvəzədicilərinin qiyməti
 - ☐ inflyasiyanın səviyyəsi
 - ☐ analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları
 - ☒ hazır məsul anbarının həcmi
-

Sual: Qiymətlərin növlərinə aid deyil? (Çəki: 1)

- ☐ topdansatış qiyməti
 - ☐ tikinti məhsuluna qiymət
 - ☐ nəqliyyat tarifləri
 - ☒ qarışıq qiymətlər
 - ☐ pərakəndəsətış qiymətləri
-

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət siyasətinin qısamüddətli məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ bazar vəziyyətinin sabitləşdirilməsi
 - ☒ Müəssisənin bazarda öz satış payını artırması
 - ☐ qiymət dəyişməsinin tələbə təsirinin azaldılması
 - ☐ potensial rəqabətin məhdudlaşdırılması
 - ☐ müəssisənin və ya məhsulun imicinin artırılması
-

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət siyasətinin uzunmüddətli məqsədinə aiddir? (Çəki: 1)

- ☐ potensial rəqabətin məhdudlaşdırılması
 - ☐ müəssisənin və ya məhsulun imicinin artırılması
 - ☐ qiymət dəyişməsinin tələbə təsirinin azaldılması
 - ☐ bazar vəziyyətinin sabitləşdirilməsi
 - ☒ müəssisənin bazarda öz satış payını artırması
-

Sual: Tələb elastik olduqda, məhsulun qiymətinin aşağı salınması müəssisənin məcmu gəlirlərini: (Çəki: 1)

- ☐ dəyişmir
 - ☐ sabitləşdirir
 - ☐ həm artırır, həm də azaldır
 - ☒ artırır
 - ☐ azaldır
-

Sual: Müəssisənin qiymət strategiyasının hazırlanma prosesində bazar segmentlərinin təhlilində məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☐ müəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
 - ☐ maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
 - ☒ müəssisənin fəaliyyətinin bazar şərtlərinin dəqiqləşdirilməsindən ibarətdir
 - ☐ maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
 - ☐ resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
-

Sual: Bazarda qiymətləri formalaşdıran müəssisələrə hansı müəssisələr aiddir? (Çəki: 1)

- ☐ təkmil rəqabətli şəraitdə fəaliyyət göstərən müəssisələr
 - ☒ öz məhsullarına rəqiblərindən fərqli olaraq qiymət müəyyən edə bilən bazar imkanlarına malik olan müəssisələr
 - ☐ özlərinin müstəqil qiymət siyasətini həyata keçirmək üçün kifayət qədər bazar imkanlarına malik olmayan müəssisələr
 - ☐ kiçik və orta müəssisələr
 - ☐ tam ortaqlıqlar
-

Sual: Aşağıdakılardan hansı müəssisədə qiymətpoymanın metodlarına aid deyil? (Çəki: 1)

- ☐ «orta xərjlər üstəgəl mənfəət» metodu
- ☐ "hiss edilən faydalılığı" əsasında qiymətin müəyyən olunması metodu

- ☐ cari qiymətlər səviyyəsində qiymətin müəyyən olunması metodu
 - ☒ ümumsex xərclər əsasında qiymətin müəyyən olunması metodu
 - ☐ rəqib məhsulların qiymətini nəzərə alaraq qiymətin müəyyən edilməsi metodu
-

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət strategiyasının seçilməsinə təsir göstərmir? (Çəki: 1)

- ☐ məhsula kifayət qədər böyük sayda alıcılar tərəfindən yüksək və artan həcmdə tələb formalaşır
 - ☐ yüksək qiymətin azaldılması hesabına qiymətdə təshihlər aparılması müəssisə üçün itkilərlə nəticələnir
 - ☐ qiymətin artırılması ona olan tələbin məhdudlaşdırılması ilə nəticələnir
 - ☒ işçilərin əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər
 - ☐ nüfuzlu məhsullar üçün qiymətin artırılması tələbin artmasına səbəb olur
-

Sual: Orta dəyişən xərclər necə hesablanır? (Çəki: 1)

- ☐ ümumi dəyişən xərclərin məhsulun miqdarına hasili kimi hesablanır;
 - ☐ ümumi dəyişən xərclərin sabit xərclərə nisbəti kimi hesablanır;
 - ☐ ümumi dəyişən xərclərlə sabit xərclərin fərqi kimi hesablanır;
 - ☒ ümumi dəyişən xərclərin məhsulun miqdarına nisbəti kimi hesablanır;
 - ☐ məhsulun miqdarının ümumi dəyişən xərclərə nisbəti kimi hesablanır.
-

Sual: Orta sabit xərclər necə hesablanır? (Çəki: 1)

- ☐ ümumi xərclərin məhsulun miqdarına hasili kimi hesablanır;
 - ☐ ümumi dəyişən xərclərin sabit xərclərə nisbəti kimi hesablanır;
 - ☐ ümumi dəyişən xərclərlə sabit xərclərin fərqi kimi hesablanır;
 - ☒ ümumi sabit xərclərin məhsulun miqdarına nisbəti kimi hesablanır;
 - ☐ məhsulun miqdarının ümumi sabit xərclərə nisbəti kimi hesablanır.
-

Sual: Sənaye müəssisələrində məhsulun rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul vahidinin gətirdiyi mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan döviyyə vəsaitlərinin dəyərlərinin fərqinə bölüb yüzə vurmaqla;
 - ☒ məhsul vahidinin gətirdiyi mənfəətin həcmi məhsulun tam maya dəyərinə bölüb yüzə vurmaqla;
 - ☐ məhsul vahidinin gətirdiyi mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan döviyyə vəsaitlərinin dəyərlərinin cəminə bölüb yüzə vurmaqla;
 - ☐ məhsul vahidinin gətirdiyi mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyərinə bölüb yüzə vurmaqla;
 - ☐ məhsul vahidinin gətirdiyi mənfəətin həcmi normalaşdırılan döviyyə vəsaitlərinin dəyərlərinə bölüb yüzə vurmaqla;
-

Sual: Sənaye müəssisələrində istehsalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☐ mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan döviyyə vəsaitlərinin dəyərlərinin fərqinə bölüb yüzə vurmaqla;
- ☐ mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan döviyyə vəsaitlərinin dəyərlərinin hasilinə bölüb yüzə vurmaqla;
- ☒ mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan

dövriyyə vəsaitlərinin dəyərlərinin cəminə bölüb yüzə vurmaqla;

- ☐ mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyərinə bölüb yüzə vurmaqla;
- ☐ mənfəətin həcmi normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinə bölüb yüzə vurmaqla;

Sual: Sənaye müəssisəsində mənfəətin həcmi 325 min manat, istehsal əsas fondlarının orta illik dəyəri 6775 min manat və normalaşdırılan dövriyyə vəsaitlərinin dəyəri 2550 min manat olarsa onda istehsalın rentabelliği nə qədər olar? (Çəki: 1)

- ☒ 3,4 %;
- ☐ 3,3 %;
- ☐ 3,5 %;
- ☐ 3,2 %;
- ☐ 3,6 %;

Sual: Sənaye müəssisəsində mənfəətin həcmi 335 min manat, istehsal əsas fondlarının orta illik dəyəri 8195 min manat və normalaşdırılan dövriyyə vəsaitlərinin dəyəri 3365 min manat olarsa onda istehsalın rentabelliği nə qədər olar? (Çəki: 1)

- ☐ 4,4 %;
- ☐ 5,3 %;
- ☐ 3,0 %;
- ☐ 2,8 %;
- ☒ 2,7 %;

Sual: Sənaye müəssisəsində mənfəətin həcmi 325 min manat, məhsulunun tam maya dəyəri 2400 min manat olarsa onda istehsalın rentabelliği nə qədər olar? (Çəki: 1)

- ☐ 14,4 %;
- ☐ 15,3 %;
- ☐ 13,0 %;
- ☒ 13,6 %;
- ☐ 13,8 %;

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırma müəssisələrində istehsalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☐ balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
- ☐ balans mənfəətinin normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə

vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;

☒ balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;

☐ müəssisənin ümumi gəlirinin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;

Sual: Müəssisə, bazarda öz satış payını artırmaq məqsədini hansı halda seçmir? (Çəki: 1)

- ☐ istehlakçıların tələbi qiymətə görə elastikdir
 - ☐ məhsul vahidinin qiymətini azaltmaqla satışın həcmi yüksəltmək və bununla da ümumi mənfəəti artırmaq mümkündür
 - ☐ satış həcmi artırılması məhsul vahidinə düşən istehsal və satış xərjlərinin nisbətən azalmasına səbəb olur
 - ☐ qiymətlərin aşağı salınması müəssisənin bazardakı payına rəqibləri tərəfindən olan təhlükəni aradan qaldırır
 - ☒ istehsalın həcmi artırılması nəticəsində miqyasından qənaət əldə edilmir
-

Sual: Müəssisənin qiymət siyasətinin hazırlanması mərhələlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ qiymətmələgəlmənin vəzifələrinin müəyyən olunması
 - ☐ tələbin müəyyən edilməsi
 - ☐ Rəqiblərin qiymət və məhsullarının təhlili
 - ☐ qiymət qoymanın metodlarının seçilməsi
 - ☒ maliyyə resurslarının əldə edilməsi formalarının müəyyən edilməsini
-

Sual: Müəssisənin qiymət siyasətinin hazırlanması mərhələlərinə nə aiddir? (Çəki: 1)

- ☐ əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi
 - ☒ tələbin müəyyən edilməsi
 - ☐ maliyyə resurslarının səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilməsi
 - ☐ maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi
 - ☐ maliyyə resurslarının əldə edilməsi formalarının müəyyən edilməsini
-

Sual: Müəssisənin qiymət strategiyasının birinci mərhələsi olan ilkin məlumatların toplanması mərhələsinə nə aid deyil? (Çəki: 1)

- ☐ məhsulun istehsalına və satışına çəkiləcək xərjlər və onların strukturu qiymətləndirilir
 - ☐ maliyyə məqsədləri, yeni mənfəət normasının səviyyəsi dəqiqləşdirilir
 - ☐ potensial rəqiblər müəyyən olunur
 - ☒ maliyyə resurslarının səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilir
 - ☐ potensial alıcılar müəyyən olunur
-

Sual: Müəssisənin qiymət strategiyasının hazırlanma prosesində rəqabətin təhlilində məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☐ müəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
- ☐ maliyyə məqsədləri, yeni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
- ☒ müəssisənin qiymət dəyişikliklərinə rəqiblərin mümkün münasibətlərinin qiymətləndirilməsi və bu zaman onların həyata keçirəcəyi tədbirləri proqnozlaşdırmaqdır

- ☐ maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
 - ☐ resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
-

Sual: Müəssisənin qiymət strategiyasının hazırlanma prosesində dövlət tənzimlənməsinin qiymətləndirilməsində məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☐ resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
 - ☐ müəssisənin qiymət dəyişikliklərinə rəqiblərin mümkün münasibətlərinin qiymətləndirilməsi və bu zaman onların həyata keçirəjəyi tədbirləri proqnozlaşdırmaqdır
 - ☐ maliyyə məqsədləri, yeni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
 - ☐ maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
 - ☒ müəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
-

Sual: Aşağıdakılardan hansı məhsulun qiymətində güzəştlər sisteminə aiddir? (Çəki: 1)

- ☒ məhsulun qiymətinin nağd pulla, avansla və ya əvvəlcədən ödənilməsini stimullaşdıran güzəştlər
 - ☐ məhsulun istehsalı planının işçilər tərəfindən yerinə yetirilməsini stimullaşdıran güzəştlər
 - ☐ əməl məhsuldarlığını yüksəltmək üçün işçilərin əməyini stimullaşdıran güzəştlər
 - ☐ məhsulun qiymətlərinin artırılmasını nəzərdə tutan güzəştlər
 - ☐ rəqib məhsulların qiymətini artıran güzəştlər
-

